



# Mukəddəs Kitab

Injil 9-ķisim

«Galatiyalıklar oğlu»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Injil 9-ķisim

## «Galatiyalıklarqa»

(Rosul Pawlus Galatiya əlkisidiki jamaətlərgə yazojan məktupi)

### Kirix söz

Bu bəlkim rosul Pawlusning yazojan hətlirining tunjisı bolup, Korint yaki Əfəsus xəhiri də miladiyə 52-yillirida yezilojan boluxi mumkin. Galatiya əlkisi (bugünkü Türkiyidə) Rim imperiyəsigə təwə idi. Pawlus miladiyə 51-yillirida xu yərlərgə baroqan: «**Mukəddəs Roh ularning Asiya əlkisidə söz-kalamnı jakarlıxişa yol қoymıqan bolup, Pawluslar əmdi Frigiyə wə Galatiya rayonliridin ətüp, Misiyə rayoniqa kəlgən....» («Ros.» 16:6). Bəzilər, Pawlus heli burun, tunji hizmət saپırıda xu rayonning jənubiy qətliridin etkən wakıtlarda Galatiyaçımu berip kəlgən, dəp karaydu («Ros.» 13-14-bablar). Omumən «Rosullarning paaliyətləri»də uning xu yərdə hux həwərnı jakarlaxlısı tooqluluk biwasitə hatirə yok; əmma roxənki, u xundak ixlarnı kiloqan wə xuning bilən birnəqqə jamaət apiridə boloqan. Bu ixning ezi bizgə, rosullarning nuroqunlioqan uluoq ixliri «Rosullarning paaliyətləri»dila hatirilənmigənlikigə yahxi əslətmə boluxi kerək (yənə «Yh.» 21:25ni kerüng). Uxbu hətning Pawlus Galatiya əlkisigə berip uzun etməy yeziloqanlığı: «**Silər ezunglarnı Məsihning mehîr-xəpkîti arkılıq qakıroquning yenidin xunqə tez yiraqlaxturulup ....**» (1:6) degən səzidin kərünüp turidi.**

### «Sinagoglar» tooqluluk

Yəhudiylər həlkə miladiyədin ilgiriki 605-yili Babil imperiyəsi təripidin sürgün kılinoqandan keyin kəp Yəhudiylər Asiya həm keyinkı Rim imperiyası territoriyasigə tarkılıp, xu yərlədə turup kəloqanıdi. Hərbir turqan yərdə ular aditi boyiqə xənbə («xabat» — dəm elix kün) künidə dua kılıx wa Təwrat okuxkə yioqıllıtı; muxu yioqılıxlar «sinagog» dəp atıllıtı. Wakit etkənsəri ular ətrapidiki yat əllərdin boloqan kəp kixilər Yəhudiylarning «**asman-zeminiyi yaratkan bïrdinbir Huda**» tooqluluk guvahlıkıçığa kiziğip, Təwrattiki həkikətlərgə jəlp kılinoqan (Təwrat təhminən miladiyədin ilgiriki 220-yili Grek tilioja tərjimə kılinoqan). Az bolmioqan bir kisim «yat əlliklər» (Yəhudiylər əməslər) butpərəslikni taxlap, «sinagog»lar oja kirip sorunning kəynidə olturuxkə, Təwrat tooqluluk təlimlərini anglaxkə ruhsətəkə erixti. Bəziləri hətta «Yəhudiylər bolsaq» dəp tələp kılınan. Undak kixilər hətnə kobul kılıp, kəp təlim-tərbiyə anglioqan wə təpsilatı kəp boloqan imtihanlarnı berip, Təwratnilə əməs, balki uningdin baxka nuroqunlioqan Yəhudiylər qoidə-yosunlurining boyunturukj astioja kirgəndin keyin sinagogtiki jamaətkə kobul kılınatti. Xundak bolopını bilən ular bəribir yənilə «ikkinqi təbikə» dəp əkarıllıtı. Əmma sinagogka katnaxşan «yat əlliklər»ning kepinqisi «sorunning kəynidə olturup anglax» bilən razi idi wə xundakla Yəhudiylər həm baxka əl-yurttikilər təripidin «Hudadin qorkınanlar» yaki «Hudadin qorkidioqanlar» dəp ataloqan.

Hudanıng Məsih tooqluluk u arkılık bolidioqan nijatning hux həwirini **həmmidin awwal Yəhudiylər həlkiga** Yəhya pəyoqəmbər arkılık əwətkənlik, andin Məsih Əzi bu həwərnı ular oja jakarlaxkə baxlioqanlıkı tarihtiki enik pakittur. Pawlus nuroqun səpərliridə «**Hux həwərnı awwal Yəhudiylarqa, andin əllərgə jakar lax**» degənni əz prinsipi kılıp, baroqan yərliridə udul Yəhudiylarning sinagogini tepip ular oja hux

## «Galatiyalıqlarqa»

həwərni awwal jarkarlaytti; qünki ular Pələstində turoğan yurtdaxliridək hux həwərni anglox pulsitigə tehi erixmigən boluxi mumkin idi.

Sinagoglarda hux həwər jakarlıqinida կandak ixlər yüz bərgənlikidin tipik bir misalni kərəyli («Ros.» 17:1-5): —

«**Ular** (Pawlus bilən uning həmrəhliri) **səpirini dawam kılıp Amfipolis wə Apolloniya xəhərliridin etüp, Tesalonika xəhirigə keldi.** U yərdə Yəhudiylarning sinagogi bar idı. Pawlus aditi boyiqə ularning arisinqə kirip, uda üq xabat künü u yərdə jəm bołożanlar bilən mukəddəs yazmilarını xərhləp munazirilixip, ularqa Məsihning azab-okübətlər tartkəndin keyin elümdin tirilixi mukərrər dəp həm qüxəndürdi həm ispatlıdı wə: — **Məsih, bolsa, dəl mən silərgə jakarlıqan xu Əysanıng Əzidur!** — dedi.

Yəhudiylarning iqidin bəzilər kəyil bolup ixinip, Pawlus bilən Silasqa köxuldü; xundakla Hudadin körkidiqan Greklərdin zor bir top adamlar wə yükiri təbikidiki grec ayallarmu xundak idı. Birək Yəhudiylar buningə həsət kılıp, əzlirigə bazar-koqlardın birnəqqə əbəh adamlerni yioqip, bir top adamlerni toplap, xəhərni astın-üstün kiliwətti. Yəhudiylar Pawlus bilən Silasni tutup, xəhər həlk kengəxmisigə tapxurup berix məksitidə Yasun isimlik birsining eyiga basturup bardı...».

Pawlusning Galatiya əlkisidə tohtax səwəbi birinqidin hux həwərni yətküzük əməs, bəlkı aqırıp қalovanlıq üçün xu yərdə dəm elixqa baroğan boluxi mumkin (4:13). Xundaktimu u prinsip boyiqə ulul sinagog yaki sinagoglarqa kirip, «**awwal Yəhudiylarqa**» («Rim.» 16:1) hux həwərni jakarlıdi. Xu sorunlarda yat əllərdin bołożanlarnı kəp dəp pərəz kilsək orunsız bolmayıdu. Կandak ixlər bołożanlıqı toopruluk biwasitə əldurulmuş hatıra yok, lekin uxbu hətning təpsilatlıridin yüksəridə kərsitilgən «Tesalonikadiki wəkə»dək, qong oqwoğan bolup, etikadqıllar Yəhudiylar təripidin eojir ziyankəxlikkə ugriqoşan, dəp kiyas kılımımız. Üq hil kixilər etikad kıləjanidi —

(1) Yəhudiylar (Pawlus həttə «Yəhudiyların kərindəxlar»qa biwasitə birnəqqə eojiz söz kılıdu);  
(2) Sinagogka katnaxkan «Hudadin körkən» yat olıllıklär wə

(3) Butpərəslər (Pawlus muxundak üçinqi hilkerindəxlarqa: «**Burun, Hudani tonumaydiqan wəktinglarda dərwəkə yaloğan ilahlarqa qoğunup, ularning ķullukında bołożanıdinglar**» — dəydu (4:8)).

Pawlusning hetidə deyilixiqə ular əslidə Məsihning səzini oquk kəngül bilən kəbul kıləjan; ular uning kez aqrıqını kerüp Pawlusning eytkinidək: «**Silər mumkin bolsa, manga kezliringlarnı oyup berixkə razi idinglər!**» degəndək bołożan (4:15). Mukəddəs Roh möjizilərni yaritip künlük ixliqən həm Pawlus ularqa hət yazışan wəkətimi ularning jamaitidiki bəzi kixilər arkılıq möjizilərni yaritip ixliməktə idi (3:5). Pawlus ularning yenidin kətkəndin keyinmu ular etikad yolidə küqəp aloğan besip ajayıb nətijilərni kərsətti. Pawlus: — «**Silər obdan qepip mengiwtəkanıdinglar**» dəydu (5:7).

### Eojir bir məsılə pəyda bolidu

Lekin bu adəmnı huxal kılıdioğan mənzirə tuyuksız əzgərgənidi. Galatiyalıqlar arısida əzinin «Məsihgə etikadqi» dəwələjan (bəlkim Yerusalemın qıkkən) bəzi Yəhudiylar «muritlar» pəyda bołożan. ULAR: — «Məsihgə ixəngən yat əllərdin bołożanlarning həmmisi gunahdin toluk

## «Galatiyalıklarоја»

күткүзүлүх üçүн ھәtnә қобул қилиxi зөрүү» деген «yengi bir təlim»ni ketürüp qılqan. Ularning degini, Huda ھәtnini İbrahim pəyojəmbər bilən tüzgən əhdisigə bəlgə қılıp: — «**Mən bilən silərning wə səndin keyinki nəslinqning arısında tutux kerək bolovan əhdəm xuki, aranglardıki hərbir ərkək ھәtnə қilinsun... lekin ھәtnilik eti turup, ھәtnə қilinmişqan hərbir ərkək Mening əhdəmni buzojan hesablinip, eż ھəlkidin üzüp taxlinidu...**» dəp bekitkən («Yar.» 17:10, 14).

Xunga «Məsihgə baolıqjan etikadni etirap қilix üçün suoja qəmüldürüxtin baxça, barlıq etikadqılar ھәtninimu қobul қilixi kerək» deyixi heli orunluqtak kərünətti (bu təlim Yəhudiyl etikadqılların jamaətlirigə həq təsir yətküzmigən, əlwəttə; qunki ular alliburun, tuqulupla ھәtnə қilinojan). Əmdi xu adəmlər Pawlus Galatiyalıklarоја jakarlıqjan hux həwərgə қoxmakçı bolovan «kerünüxtə orunluk» bu «kiqikkinə bir қoxumqə»ning nemə ziyyini bolidu? Əmaliyəttə bolsa bu «təlim» Məsihning barlıq gunahkarlar üçün bolovan қurbanlıki elip kəlgən nijatning asasını mutlak inkar қiloquqi zəhərlük uruklarnı eż iqigə alojanidi. Undak təlimni jakarlıqjanlarnı pəkət əzlirigə nisbətən ixni kiqiklilik həm əzlirini jamaəttə yüksuri kərsitixni nixan қilojan halas, dəydu Pawlus. Yat əllərdin bolovan etikadqılar ھәtnə қobul қilojan bolsa bu kixılər baxça Yəhudiyl yurtdaxlarоја: «Mana, biz kəp adəmlərni Yəhudiylarоја aylandırmaktımız!» deyələytii həm xundakla ular Məsihkə bolovan etikadi tüpəylidin uqravatkan ziyanəxlikning aldını alojili yaki azaytqılı bolatti.

Əmdi bu «kiqikkinə bir қoxumqə»ning nemə üçün xunqə balayı'apətlik bolovanlığını, uni қobul қilojanlarning ھəmmisinining Hudanıng lənitigə қalojanlığını bolsa қadirlik okurmən ھətning əzinə okuojanda qüxinip yetidi!

Biz muxu yerdə pəkət қoxup eytimizki, ھəttin ھətning tolimu jiddiylik bilən yezilihxning izliri eniқ kərünidu. Xuning bilən bəzi həkikətlər intayın kışqa, ihqam ھaldə ipadilinidu; Təwratni obdan bilidiojan okurmənlərning bu ixlarnı qüixinixi asanoja qüxidu. Xunga muxundak arkə kerünüxtə bolmiojan okurmənlər üçün bəzi yərlərdə Pawlusning səzlərini eniқ қilix yolda azoqinə sez қoxtuқ yaki bolmisa ularmı izahlıduk. Pawlus bu ھətni eż қoli bilən yazojan (6:11). U adəttə kəzi ajiz boloqaqka, ھətlərini katip arkılık yazatti; əmma bu ketim ھətta muwapik katip tapkudak wakıtmu qıkmiojan ohxaydu.

Pawlus keyin, miladiyə 54-yillirida yənə Galatiya əlkisiğə bardı («Ros.» 18:23). U qaqla: «**U xu yerdə turojan muhlislarnı կսահմանեցի**» dəp okuyımız; xuning bilən biz Galatiyalıklärıñ kərindaxlar bu ھəttiki agahlanduruxlar wə jekiləxlərni қobul қilojan dəp qüxinimiz. Huda oja təxəkkür!

Adəttikidək «қoxumqə söz»imizdə bəzi ayattiki bəzi kiyin yaki alahidə kiziқ yərlər wə rosul kez aldımız oja kəltürgən məlum birləqqə həkikətlər üstidə, xundakla ھazırkı zamanımızda bularnı қandak tətbiklaxka bolidiojanlığı üstidə tohtilimiz.

## «Galatiyalıqlarqa»

### Məzmunlar: —

1. Salam wə agahlandurux (1:1-10)
2. Pawlusning rosulluk həkükining asasi (1:11-2-bab)
3. Təwrat ənənəsi wə etikad (3-bab)
4. Hudanıñ pərzəntliri (4-bab)
5. Məsihda bolqan ərkinlik həm məs'uliyət (5-bab-6:10)
6. Hoxlixix, ahirki agahlandurux (6:11-18).

.....

# Galatiyalıklarqa

Rosul Pawlus Galatiya əlkisidiki jamaətlərgə yazoğan məktup

## Salamlar

**1** <sup>1</sup> Mənki Pawlus, rosuloloğan (insanlar təripidin əməs yaki insanlarning wasitisi bilən əməs, bəlkı Əysa Məsih wə Uni əlgənlərdin tirildürgüqi Huda'Ata təripidin tayinləngən) <sup>2</sup> wə mən bilən billə turuwatkan barlıq əkerindaxlardın Galatiya əlkisidiki jamaətlərgə salam.<sup>3</sup> Huda'Ata wə Rəbbimiz Əysa Məsihдин silərgə mehîr-xəpkət wə hatirjəmlik boloqay! <sup>4</sup> U Huda'Atimizning iradisi boyiqə bizni bu hazırkı rəzil zamandan kütkuzuxka Əzini gunahlırimiz üçün pida қıldı; <sup>5</sup> Hudaşa barlıq xan-xərəp əbədil-əbədginqə boloqay, amin!

## Birdinbir hux həwər

<sup>6</sup> Silər əzünglarnı Məsihning mehîr-xəpkəti arkılık Qaqiroquqining yenidin xunqə tez yiraklaxturup baxğıqə bir hil «hux həwər»gə əgixip ketiwatqininglarqa intayın həyran kalmaqtımən! <sup>7</sup> Əməliyyətta u heqkandaq baxka «hux həwər» əməstur! — pəkətla bəzi kixilər silərni əymakturup, Məsihning hux həwirini burmilimakçı boloqan, halas.<sup>8</sup> Lekin hətta biz əzimiz bolaylı yaki asmandın qüxkən pərixtə bolsun, birsti bizning silərgə jakarlıqinimizə oħximaydioqan baxka bir «hux həwər»ni silərgə jakarlisa, bexioqa lənət yaqsun! <sup>9</sup> Biz burun eytkinimizdək, hazırlı mən xuni eytimənki, birsti silərning kəbul kıləjininglarqa oħximaydioqan baxka bir hux həwərni jakarlisa, bexioqa lənət yaqsun!

<sup>10</sup> Mən Hudani ixəndürüxüm kerəkmu yaki insanlarnı ixəndürüxüm kerəkmu? Yaki insanları hursən kilişim kerəkmu? Mən insanlarnı hursən kiliixni nixan kıləjan bolsam, Məsihning kuli bolmioqan bolattim. <sup>11</sup> Əmdi, i əkerindaxlar, silərgə xuni ukturimənki, mən jakarlaydioqan hux həwər insanlardın kəlgən əməs. <sup>12</sup> Qünki mən uni insandin kəbul kıləjinim yok yaki birər kixi umi manga əgətkini yok, bəlkı Əysa Məsih manga wəhiy arkılık yətküzgan. <sup>13</sup> Qünki silər mening Yəhudiylarning diniy yolidə kəndək hayat kəqürəgnəlikim toopruluk — mening Hudanıng jamaitigə əxəddiy ziyankəxlilik kılıp uningə qa buzqunqılık kıləjənlilikimni anglioqansılar. <sup>14</sup> Həmdə mən Yəhudiylarning diniy yolidə elimizdiki nuroqun təngtuxlirimindin helila aldida turattim wə ata-bowilirimning ən-ənillirini saklaxka pəwkul'addə kizojin idim.

<sup>15-16</sup> Əmma anamning qorsikidin tartip meni Əzi üçün ayrip, mehîr-xəpkəti arkılık meni qakıroqan Huda Əz Ooqlını əllər arısında jakar lax üçün məndə uni axkarilaxni layık kərginidə,

**1:1** «Əysa Məsih, wə Uni əlgənlərdin tirildürgüqi Huda'Ata...» — «elümdin tirildürgüqi» — grek tilida: «əlgənlərdin tirildürgüqi».

**1:3** Rim. 1:7; 1Kor. 1:3; Əf. 1:2; 1Pet. 1:2.

**1:4** Mat. 20:28; Gal. 2:20; Əf. 5:2; Tit. 2:14; Ibr. 9:14.

**1:7** Ros. 15:1.

**1:8** 2Kor. 11:4.

**1:10** «Mən Hudani ixəndürüxüm kerəkmu yaki insanlarnı ixəndürüxüm kerəkmu? Yaki insanları hursən kilişim kerəkmu?» — hux həwərni Huda Əzi bekitip əwətən, əlwətə. «Hux həwər»ni əzgərtimən, dəp ham hiyal kıləjuqlar «Hudani ixəndürük»i kerək! Birək wəzipimiz adəmlərni hux həwərni kəbul kilişimka ixəndürüxtur. «Mən insanları hursən kiliixni nixan kıləjan bolsam, Məsihning kuli bolmioqan bolattim» — «Məsihning kuli» — Yəhudiylar arısında «kul»ning əzinin salahiyiti bar idi. Izzətlik adəmning kuli boluxning ezi izzətlik ix.

**1:10** 1Tes. 2:4; Yak. 4:4.

**1:11** 1Kor. 15:1.

**1:12** Əf. 3:3.

**1:13** «Yəhudiylarning diniy yoli» — grek tilida «Yəħūdaizm». «əxəddiy ziyankəxlilik kılıp...» — yaki «taxkın kizojinilik bilən ziyankəxlilik kılıp...».

**1:13** Ros. 8:3; 9:1; 22:4; 26:9; Fil. 3:6; 1Tim. 1:13.

# «Galatiyalıklarqa»

mən heqkandak қan-ət igisi bilən məslihətləxməy, <sup>17</sup> yaki Yerusaleməməjə məndin ilgiri rosul bolənlar bilən kerüxükə barmay, bəlkı udul Ərəbistanoja atlandım. Keyin Dəməxkə käytip kəldim. <sup>18</sup> Andin üq yıldın keyin Yerusaleməməjə Petrus bilən tonuxuxkə bardım wə uning kəxida on bəx kün turdum. <sup>19</sup> Əmma xu qaoqda Rəbning inisi Yakuptin baxka rosullarning heqkaysisi bilən kerüxmidim. <sup>20</sup> Mana, mening silergə hazır yazoqinim Huda aldida heq yalojan əməs!. <sup>21</sup> Keyin, mən Suriyə wə Kilikiyə elkilirigə bardım. <sup>22</sup> Əmma Yəhudiyyədiki Məsihədə bolən jamaatlər meni qirayimdin tonumayttı. <sup>23</sup> Ular pəkət burun bizgə ziyankəxlik kılajan adəmnинг ezi xu qaoqda yokatmakçı bolən etikətni hazır hux həwər dəp jakarlimakta, dəp anglojanidi; <sup>24</sup> xuningdək ular mening səwəbimdin Hudani uluoqlidi.

## Yerusalemdə turojan rosullarning Pawlusni etirap kılıxi

**2** <sup>1</sup> Yənə buningdin on tət yil keyin, mən Barnabas bilən Yerusaleməməjə qıktım; Titusnimü həmrəh kılıp bardım. <sup>2</sup> Mən bir wəhiyə binaən xu yərgə barənənidim; wə mən bikar qapmioqiniimni yaki bikar qapmaywatkinimni jəzmləxtürük üçün Yerusalemədikilərning aldida (əməliyətta pəkət «jamaatning tüwrükləri»dəklərgə ayrım əldə) əllər arisida jakarlaydiojan hux həwərni bayan kıldı. <sup>3</sup> Nətijidə, hətta manga həmrəh bolən Titus Yunanlıq bolsimu, hətnini köbul kılıxka məjburlanmındı; <sup>4</sup> xu qaoqdiki «hətnə» məsilisii» bolsa, bizning Məsih əysada müyəssər bolən hərlükümüzni nazarət kılıx üçün arimizoja sokunup kiriwalojan, bizni kullukka qüxürüxməkçı bolup, yaloqanqlik kılajan sahta kərindaxlar tüpəylidin bolənənidı.. <sup>5</sup> Lekin biz hux həwərning həkikiti silərdin məhərum kılınmışın dəp ularoja hətta bir saatqimu yol köyoqinimiz yok; <sup>6</sup> lekin abruluk həsablanojan adəmlərdin bolsa (mening ularning nemə ikənlikli bilən karim yok; Huda heqkandak insanning yüz hatırısını kilmaydu!) — muxu abruluk ərbablar dəp sanalojanlarning məndiki hux həwərgə koxkını yok idi. <sup>7</sup> Dəl əksiqə, hux həwərni hətnə kılınojanlaroja yətküzük wəzipisi Petruska tapxurulqandək, hətnisizlərgə

**1:15-16** «Huda Əz Oqlını əllər arisida jakarlx üçün məndə uni axkarilaxni layik kerginidə...» — «əllər» muxu yerdə «yat əlliklər», yəni «Yəhudiyyə əməslər»ni kərsitidü.

**1:15-16** Ros. 9:15; 13:2; Mat. 16:17; Ros. 9:15; 13:2; 22:21; Gal. 2:8; Əf. 3:8.

**1:18** «üq yıldın keyin Yerusaleməməjə Petrus bilən tonuxuxkə bardım» — «Petrus» rosul Petrus (baxka ismi «Kefas»).

**1:19** «Rəbning inisi Yakup» — olkurmənlərinin esidə bərk, əysanıng az degəndə tət inisi bar idi («Mat.» 13:55).

**1:20** Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; 1Tes. 2:5; 1Tim. 5:21; 2Tim. 4:1.

**1:24** «xuningdək ular mening səwəbimdin Hudani uluoqlidi» — grek tilida «xuningdək ular məndə Hudani uluoqlidi».

**2:1** «Yənə buningdin on tət yil keyin..» — yəni bəlkim wə Məsihədə etikət kıləndindən 14 yil keyin. «man Barnabas bilən Yerusaleməməjə qıktım; Titusnimü həmrəh kılıp bardım» — bizningqə, bu «Ros.» 15:2də tiləja elinəjan səpar idi. Bəzi alimlər u ziyanatı «Ros.» 11:30 wa 12:25də tiləja elinəjan səparını kərsitidü, dəp karaydu.

**2:1** Ros. 15:2.

**2:2** «man bikar qapmioqiniimni yaki bikar qapmaywatkinimni jəzmləxtürük üçün Yerusalemədikilərning aldida ... əllər arisida jakarlaydiojan hux həwərni bayan kıldı» — «bikar qapmioqinim» wə «bikar qepiwatkinim» degən mənisi nema bolaltı! Pawlus ezining hux həwərni jakarlx hizmitini «mening qepixim» yaki «yügürüküm» dəp təswirləydi. U muxu yerdə baxka rosullar bilən kerüxüktiki məksiti uning yətküzügen «hux həwər»ning toqra ikənlikini jəzmləxtürük, xundakla ularını uning hizmiti toqroqluk hətirjəm kılıx üçün idi.

**2:2** Ros. 19:21.

**2:3** «Nətijidə, hətta manga həmrəh bolən Titus Yunanlıq bolsimu, hətnini köbul kılıxka məjburlanmındı» — «Yunanlıq» yaki «grek» — Yəni Yəhudi əməs, xuningdək hətnə kılınojan kixi əməs.

**2:3** Ros. 16:3; 1Kor. 9:21.

**2:4** «xu qaoqdiki «hətnə məsilisii» bolsa, ... yaloqanqlik kılajan sahta kərindaxlar tüpəylidin bolənənidı» — bizningqə «hətnə məsilisii» (grek tilida «bu ix») yuqirkili 3-ayəttə «manga həmrəh bolən Titus Yunanlıq bolsimu, hətnini köbul kılıxka məjburlanmındı» deyilən ix bilən baqlıq. Demək, əyni qaoqda bəzi «yaloqanqlik kılajan sahta kərindaxlar» «xu yat əllik adəm hətnə köbul kilmisa bolmayıdu» degən pikirni otturioja koyovan bolsa kerək.

**2:4** Ros. 15:24.

**2:6** «lekin abruluk həsablanojan adəmlər...» — Pawlus bu sal kinayilirək kerüngən gəpnı ixitixi bilən baxka rosullarоja yaki jamaatning aksakallarıroja hərmətsizlik kilməkçi əməs, bəlkı Galatiyalıklarоja (xundakla, bizlərgə) insanlarınu Hudadin yüksəki koymaslık kerək, dəp kərsətməkçi. «muxu abruluk ərbablar dəp sanalojanlarning məndiki hux həwərgə koxkını yok idi» — grek tilida: «manga heqnrəsa koxmidi».

**2:6** Kan. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Ros. 10:34; Rim. 2:11; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17.

# «Galatiyalıklar»

yətküzüx wəzipisi manga tapxurulojan dəp tonup yetip.<sup>8</sup> (qünki Petrusni hətniliklərgə rosullukkə Küqləndürgüqi bolsa, menimə əllərgə rosul boluxka küqləndürgənidi),<sup>9</sup> manga ata kılınojan xu mehîr-xəpkətni tonup yətkən «jamaətning tüwrükliri» hesablanojan Yaküp, Kefas wə Yuhanınalar bolsa, silər əllərgə beringlar, biz hətniliklərgə baraylı dəp Barnabas bilən ikkimizgə həmdəmlik ong kolini berixti.<sup>10</sup> Ularning bizgə pəkət kəmbəqəllərni untumanglar degən birlə təlipi bar idi; mən dəl bu ixşa kızozin bolup keliwatattim.

## Pawlusning Antakyada Petrusni əyiblxi

<sup>11</sup> Birak, keyin Petrus Antakya xəhiriga kalgändə, uning əyiblik ikanlıki enikoloqaqka, mən uni yüzturanə əyiblidim.<sup>12</sup> Qünki Yaküpning yenidin bəzi adəmlər kelixtin ilgiri u yat əlliliklər bilən həmdastihanolojanidi; birak ular kalgändə, hətniliklərdin körkup xu əkerindaxlardın ezzini tarttı.<sup>13</sup> Hətta baxka Yəhudiylərindən ilgisi olsa da, hətta Barnabasmu azdurulup ularning sahitəpəzlikigə xerik boldi.<sup>14</sup> Əmma mən ularning hux həwərning həkikiti boyiqə durus mangmiojanlığını kərəp, həmməylənning aldidila Petruska: «Sən Yəhudiylər turup, Yəhudiyların adətləri boyiqə yaxımay, bəlkı yat əlliliklərdek yaxawatisən; xundak turukluk, nemixka sən yat əlliliklərni Yəhudiylardək yaxaxka zorlimaqqimusən?» — dedim,<sup>15</sup> wə yənə: «Biz ikkimiz tuquluximizdən Yəhudiymiz, «gunahkar dəp kəralojan yat əlliliklər»din əməsmiz,<sup>16</sup> lekin insanning həkkəniy kılıniixini Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilixləri bilən əməs, bəlkı əysa Məsihning etikad-sadəkətlikli bilən bolidu, dəp bilimiz. Xunga Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilihx bilən əməs, bəlkı Məsihgə baoqlanojan etikad bilən həkkəniy kılıniiximiz üçün bizmu Məsih əysa qə etikad kıldıq — qünki həq ət igisi Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilixləri bilən həkkəniy kılınlıqda — dedim.

<sup>17</sup> Əmma Məsihtə həkkəniy kılıniixka izdənginimizdə, bizmu «gunahkar» dəp ispatlanojan bolsakmu, Məsih əmdi gunahning hizmitidə boloquqımı?! Yak, hərgiz! <sup>18</sup> Əmma mən əslidə <sup>2:7</sup> «dəl aksıq, hux həwərni hatna kılınojanlar ola yətküzüx wəzipisi Petruska tapxurulojandə, hətnisizlərgə yətküzüx wəzipisi manga tapxurulojan dəp tonup yetip...» — muxu ayətlərdiki «hatna kılınojanlar» Yəhudiylar, «hətnisizlər» Yəhudiylərənə kərsitidü, olwəttə.

<sup>2:8</sup> Ros. 9:15; 13:20; 22:21; Gal. 1:16; Əf. 3:8.

<sup>2:10</sup> «Ularning bizgə pəkət kəmbəqəllərni untumanglar degən birlə təlipi bar idi» — mumkinqliki barki, rosullarning Pawluska «kəmbəqəllər» tooruluk bolovan təlipi əzliyi arisidiki, Yerusalem jamatidiki kəmbəqəllərni takitlap kərsətməkqı.

<sup>2:10</sup> Ros. 11:30; 24:17; Rim. 15:25; 1Kor. 16:1; 2Kor. 8:1; 9:1.

<sup>2:12</sup> «Qünki Yaküpning yenidin bəzi adəmlər kelixtin ilgiri u yat əlliliklər bilən həmdastihanolojanidi» — «Yaküpning yenidin bəzi adəmlər» Yerusalemən kələğən Yəhudiylərindən ilgisi olsa da, bəlkı ular kalgändə, hətniliklərdin körkup xu əkerindaxlardın ezzini tarttı» — «hətniliklərdin körkup...» — mumkinqliki barki, muxu kixilər: «Yəhudiylər əməslərni yeməklərinə yeyixiga, ular bilən həmdastihanolojan bolumaytti.

<sup>2:14</sup> Ros. 10:28.

<sup>2:15</sup> «Biz ikkimiz tuquluximizdən Yəhudiymiz, «gunahkar dəp kəralojan yat əlliliklər»din əməsmiz...» — Pawlusning muxu «gunahkar dəp kəralojan yat əlliliklər» degən sezləri bilən Petruska Yəhudiyların anənəvi kezkarixini yaki pozitivisini əslitidü. Yəhudiylar əzlirimi gunahkarlar, olwəttə!

<sup>2:16</sup> «dekin insanning həkkəniy kılıniixini Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilixləri bilən əməs, bəlkı əysa Məsihning etikad-sadəkətlikli bilən bolidu, dəp bilimiz» — «Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilixləri bilən» degən ibarə grek tilida intayın kiskartılıq: «qanundiki əməller bilən...» yaki «qanunoja karıtiloşan əməller bilən» yaki «qanundun qıkkən əməller» dəp ipadilinidü. Bu ibarə «Rim.» 3:20, 28, «Gal.» 3:2, 5, 10dium tepilidü. Insanning barlıq «Təwrat ənənəvi qanuniyə əməl kılınxı intilixləri» özining gunahka patkən bir gunahkar ikanlılığını ispatlayıd, halas. «insanning həkkəniy kılıniixi ...bəlkı əysa Məsihning etikad-sadəkətlikli bilən...» — yaki «insanning həkkəniy kılıniixi ...bəlkı əysa Məsihgə etikad kılıx bilən...». «Məsihgə baoqlanojan etikad bilən həkkəniy kılıniiximiz üçün bizmu Məsih əysa qə etikad kıldıq» — «bizmu» — Pawlus Petruska sez kiliwatidü, muxu sezi bilən ular iklilisining Yəhudiylar ikanlılığını kezə tutidü.

<sup>2:16</sup> Ros. 13:38; Rim. 3:20, 28; 8:3; Gal. 3:11; Ibr. 7:18.

<sup>2:17</sup> «Əmma Məsihtə həkkəniy kılıniixka izdənginimizdə, bizmu «gunahkar» dəp ispatlanojan bolsakmu, Məsih əmdi gunahning hizmitidə boloquqımı?! Yak, hərgiz!» — «bizmu «gunahkar» dəp ispatlanojan bolsakmu» — hər adəm hux həwərəq ixsə, Hudanıñ nijatını kabul kılıxi üçün awwal özining gunahkar ikanlılığını tonup yetixi, xundakla barlıq gunahlılarını icrək kılıxi kerək, olwəttə. Bu jəhətə Yəhudiylar wə Yəhudiylər əməslər arısida həqkəndək pərk yok.

# «Galatiyalıqlarqa»

oqulatkan nərsilərni kıytidin kürsam, əzümni Təwrat kanuniça hilalik kılıquçı dəp ispatlap kərsətkən bolimən.<sup>19</sup> Qünki mən Təwrat kanunu bilən Təwrat kanuniça nisbətən əldüm; nətijidə, mən Hudaşa yüzlinip yaxawatimən.<sup>20</sup> Mən Məsih bilən billə krestləngənmən, lekin mana, yaxawatimən! Lekin yaxawatlıqını mən əməs, bəlkı məndə turuwatkan Məsihəndur. Wə menin əzərində yaxawatlıq hayat bolsa, meni seygən wə mən üçün Əzini pida kılıqan Hudanıng Ooqlining iman-etikadidindur.<sup>21</sup> Mən Hudanıng mehîr-xəpkitini bikar kiliwətməymən; qünki həkkaniyilik Təwrat kanunu arkılık kelidiojan bolsa, Məsihning əlüxi bikardin-bikar bolup əkaləti.

## Təwrat kanunu wə iman-etikəd

**3**<sup>1</sup> I əkilsiz Galatiyalıqlar, kez aldinglarda Əysə Məsih enik sürətləngən, aranglarda krestləngəndək körüngənikən, kim silərni həkkikətə itaət kılıxın azdurup sehirlidi?<sup>..</sup>  
**2**<sup>2</sup> Mən pəkət xunila silərdin sorap biləyki: — Silər Rohni Təwrat kanuniça intilix arkılık kəbul kıldinglarmu, yaki hux həwərni anglap, etikəd arkılık kəbul kıldinglarmu?<sup>3</sup> Silər xunqə əkilsizmü? Rohka tayinip hayatni baxliojanikənsilər, əmdiliktə ət arkılık kamalətə yətməkqimü?<sup>4</sup> Silər etikəd yolda bolqan xunqə kep azab-ökubətlərni bikarqa tarttinglarmu? Dərwəkə bikarqa kəttiqü?<sup>5</sup> Silərgə Rohni Təminligüqi, aranglarda möjizilərni yaritiwatkuqi bu karamətlərni silərnəng Təwrat kanuniça intilip tayanojininglardın kılamdu, yaki angliojan

**2:18** «Əmma mən əslidə oqulatkan nərsilərni kıytidin kürsam, əzümni Təwrat kanuniça hilalik kılıquçı dəp ispatlap kərsətkən bolimən» — «oqulatkan nərsilər» töoruluk; — bu əsli Təwrat kanuniça əməl kılıxına intilənənləri kərsitudu. Əgər birsə ez reallikdə asasən: «Mening Təwrat kanuniça əməl kılalıxm kət'iy mumkin əməs ikən» dəp xu tırixini taxlap, Məsihəkə etikəd kılıx yoli bilən həkkaniyilikə erixsim, lekin andın yənə kıytidin tırixip, həkkaniy bolux üçün Təwrat kanuniça əməl kılıxına kıytidin intilsə, baribir ezinin gunahkarılığını ispatlap koysti. «Koxumqa söz»imizni kerüng.

**2:19** ... Qünki mən Təwrat kanunu bilən Təwrat kanuniça nisbətən əldüm; nətijidə, mən Hudaşa yüzlinip yaxawatimən» — bu intayn muhinc iki ayat (19-20) töoruluk «koxumqa söz»imizdə tohilimiz.

—«Hudaşa yüzlinip yaxax» — buning bəlkim üm mənisi bar boluxi mumkin; (1) Hudanıng xan-xəripi üçün yaxax; (2) Hudaşa pütünləy tayinip yaxax (xundak kılıqanda elüm bolmayıdu); (3) Hudanıng yetəkçiliyi astida yaxax. Rosul bəlkim ixangüçüllərinin yaxawatkan yəhəyatını ezinin xəsəri niyətləri üçün əməs, bəlkı «Hudaşa yüzlinip yaxawatkan» boluxi kerək, deməkqə bolidu («Rim.» 6:10-11-aytnımu kerüng).

**2:19 Rim. 7:4; 14:7; 2Kor. 5:15; 1Tes. 5:10; 1br. 9:14; 1Pet. 4:2.**

**2:20** «menin əzərində yaxawatlıq hayat bolsa, ... Hudanıng Ooqlining iman-etikadidindur» — baxka birhil tərjimi: «menin əzərində yaxawatlıq hayat bolsa... Hudanıng Ooqlığa bolqan etikəd bilən». Əzimizning tərjimimiz töoruluk «koxumqa söz»imizni kerüng.

**2:20 Gal. 1:4; Əf. 5:2; Tit. 2:14.**

**2:21** «Mən Hudanıng mehîr-xəpkitini bikar kiliwətməymən; qünki həkkaniyilik Təwrat kanunu arkılık kelidiojan bolsa, Məsihning əlüxi bikardin-bikar bolup əkaləti» — əgar adamlar tırixip-tirmixip Təwrat kanuniça əməl kılıqojan yaki kılalıqojan bolsa, xundakla əzini həkkaniy adəm dəp ispatlisa, nemixik Əysə Məsih Əzini qurbanlıq kıldı? Undak bolqanda insanlar gunahlıridin kütükul üçün Hudanıng mehîr-xəpkitigə möhtəj bolmijojan bolatti; yəni, Məsihning adəmni gunahlıridin kütükzup nijat yolını eqix üçün bolqan əlüxi bikar bolatti (Məsihning əlüxi əsli əmək mumkin bolmayıdiqan ix id; bu tarihta ang karamət, ələmxumul ajayıb wəkə id; qünki U Əzi «Həyat Əzümdürmən», «Tirilix Əzümdürmən» deyənidü; «Həyat» Boluqarı kəndakmu olsun?).

**2:21 1br. 7:11.**

**3:1** «I əkilsiz Galatiyalıqlar, kez aldinglarda Əysə Məsih enik sürətləngən, aranglarda krestləngəndək körüngənikən, kim silərni həkkikətə itaət kılıxın azdurup sehirlidi?» — «Əysə Məsih... aranglarda krestləngəndək körüngənikən» degen sezər töoruluk iki kezkaras bar: (1) Pawlus hux həwərda Əysə töoruluk pakiltarınxı xunqə enik yətküziş jəkərləqka, angliojuqlar «nək maydanda turojandək, əz kezi bilən guwahqı bolqandək» bolqanlığını yaki: (2) Pawlusning keşq-kündüz ox hayatı arkılık Məsihning krestləngənlərini kərsətkənlərini kərsitudu (1:16, 2:20ni kerüng). Biziñinqqə iklila kezkarax töor.

**3:1 Gal. 5:7.**

**3:2** «siler rohni Təwrat kanuniça intilix arkılık kəbul kıldinglarmu, yaki hux həwərni anglap, etikəd arkılık kəbul kıldinglarmu?» — «Roh» Hudanıng Muqəddəs Rohini kərsitudu.

**3:3** «siler xunqə əkilsizmü? Rohka tayinip hayatni baxliojanikənsilər, əmdiliktə ət arkılık kamalətə yətməkqimü?» — «Rohka tayinip» — grek tilida «Rohta» (Hudanıng Rohida, əlvətə). «əmdiliktə ət arkılık kamalətə yətməkqimü?» — «ət arkılık» yaki «insaniy ətər arkılık» — demək, Hudanıng mehîr-xəpkitigə əməs, nijatioja əməs, bəlkı ez küqiga, Təwrat kanuniça əməl kılıxına intilixlarqa tayinixtin ibarət.

# «Galatiyalıklar»

həwərgə baqlıqan ixənq-etikadınlardın kılamdu?

<sup>6</sup>Mukəddəs yazmilarda deyilgəndək: «İbrahim Hudaşa etikad kıldı; bu uning həkkəniyiliyi hesablandı». <sup>7</sup>Xuning üçün, xuni qüixinixinglər kerəkki, etikadın tuqulmuşlularla İbrahimimning həkkiy pərzəntliridur. <sup>8</sup>Mukəddəs yazmilarda Hudanıng yat əlliklərni Əzığa etikad kılıxi arkılık ularını həkkəniy kılıdişanlığı aldin'ala kərülüp, Hudanıng İbrahimimoja: «Səndə barlık əl-millətlərgə bəht ata kılınidu» dəp hux həwərni aldin eytikanlılığı hatırıləngənidi. <sup>9</sup>Xuning bilən, etikadın bolşuları etikad kılıquçı İbrahim bilən təng bəht tapıdu. <sup>10</sup>Lekin Təwrat ənunioja əmal kılımımız dəp yürgənlər bolsa həmmisi lənətkə əkalidü. Qünki mukəddəs yazmilarda mundak yezilojan: «Təwrat ənunida yezilojan həmmə əmrlərgə üzlüksiz əmal kilmaywatkan hərbir kixi lənətkə əkalidü». <sup>11</sup>Yənə roxənki, həqkim Hudanıng alidda ənunoja intiliç arkılık həkkəniy kılınmayıdu; qünki Mukəddəs Kitabta yezilojinidək: — «Həkkəniy adəm ixənq-etikadi bilən həyat bolidu». <sup>12</sup>Əmma ənun yoli etikad yolioja asaslanıjan əməs, bəlkı Mukəddəs Kitabta: — «Kanunning əmrlirigə əmal kılıquçı xu ixlar bilən həyat bolidu» deyilgəndəktür. <sup>13</sup>Həlbuki, Məsih bizni Təwrat ənunidiki lənəttin hər kılıx üçün ornimizdə lənət bolup bədəl telidi. Bu həktə mukəddəs yazmilarda: «Yaşaqlıka esilojan hərbir kixi lənətkə əkalan hesablaşsun» dəp yezilojan. <sup>14</sup>Xuning bilən Məsih Əysə arkılık İbrahimimoja ata kılınojan bəht yat əlliklərgimizi kəltürülüp, biz wədə kılınojan Rohni etikad arkılık əkbəl kılalaymır.

## Təwrat ənuni wə Hudanıng wədisi

<sup>15</sup>Qerindaxlar, mən insanlarqə səzləymən; hətta insanlar arisida əzara əhdə tütülsim, baxka həqkim uni yokka qıkırıwtəlməydu yaki uningoja birər nərsə əkoşalmayıdu. <sup>16</sup>Xuningdək, Hudanıng əhdisidiki wədilər İbrahim wə uning nəsligə eytilojan. Mukəddəs Kitabta U: «wə sening nəsillirrigə», (yəni, kəp kixilərgə) deməydu, bəlkı «sening nəslinggə», (yəni yaloquz bir kixigila), dəydu — bu «nəsil» Məsihdür. <sup>17</sup>Mən xuni deməkqimənki, Hudanıng Məsihə

<sup>3:5</sup> «silərgə Rohni Təminligüqi» — «Roh» — Mukəddəs Roh, Hudanıng Rohı. «Silərgə Rohni Təminligüqi» HudaAtining Əzi.

<sup>3:6</sup> Yar. 15:6; Rim. 4:3; Yak. 2:23.

<sup>3:7</sup> ... etikadın tuqulmuşlularla İbrahimimning həkkiy pərzəntliridur» — grek tilida «etikadın bolşular...» — demək, Məsih əsaya etikad baqlap «kayıtdın tuqulmuşlalar, İbrahimimning izlirini başkarınlar.

<sup>3:8</sup> «mukəddəs yazmilarda Hudanıng yat əlliklərni Əzığa etikad kılıxi arkılık ularını həkkəniy kılıdişanlığı aldin'ala kərülüp...» — «yat əlliklər» — Yəhudiyyə əməsər. «Səndə barlık əl-millətlərgə bəht ata kılınidu» — «Yar.» 12:3.

<sup>3:8</sup> Yar. 12:3; 18:18; 22:18; 26:4; 49:10; Ros. 3:25.

<sup>3:10</sup> «Lekin Təwrat ənunioja əmal kılımımız dəp yürgənlər bolsa həmmisi lənətkə əkalidü» — «Təwrat ənunioja əmal kılımımız dəp yürgənlər» — muxu yol bilən əzilirini həkkəniy dəp ispatlamış dəydioşanlar, əlwətə, «Təwrat ənunida yezilojan həmmə əmrlərgə üzlüksiz əmal kilmaywatkan hərbir kixi lənətkə əkalidü» — «Kan.» 27:26. Əlwətə, həqkim Təwrat ənunining əmrlirigə «üzlüksiz əmal kilmaydu» — xunga həmmə kixi, Yəhudiyyə bolsun, Yəhudiyyə əməsər bolsun, Məsihəsiz bolsa lənət astida turidu.

<sup>3:10</sup> Kan. 27:26.

<sup>3:11</sup> «Həkkəniy adəm ixənq-etikadi bilən həyat bolidu» — «Hab.» 2:4.

<sup>3:11</sup> Hab. 2:4; Rim. 1:17; 3:20; Gal. 2:16; Ibr. 10:38

<sup>3:12</sup> «Kanunning əmrlirigə əmal kılıquçı xu ixlar bilən həyat bolidu» — «Law.» 18:5. Həqkim Təwrat ənunining əmrlirigə əmal kilmalımdır, əlwətə.

<sup>3:12</sup> Law. 18:5; Əz. 20:11; Rim. 10:5.

<sup>3:13</sup> «Həlbuki, Məsih bizni Təwrat ənunidiki lənəttin hər kılıx üçün ornimizdə lənət bolup bədəl telidi» — grek tilida: «hər kılıx üçün bədəl teləx» yaki «kutuldurup bədəl teləx» degən ibarələr adətə kullarnı bazarın qayıtidin setiwlip, hər kılıx»nı kersitidü. «yaşaqlıka esilojan hərbir kixi lənətkə əkalan hesablaşsun» — «Kan.» 21:24.

<sup>3:13</sup> Kan. 21:23; Rim. 8:3; 2Kor. 5:21.

<sup>3:15</sup> «mən insanlarqə səzləymən» — muxu ibarə bəlkim «insanlarning kündilik turmxidin bir misal kərsitay», deginə bolsa kerək.

<sup>3:15</sup> Ibr. 9:17.

<sup>3:16</sup> Xuningdək, Hudanıng əhdisidiki wədilər İbrahim wə uning nəsligə eytilojan. Mukəddəs Kitabta U: «wə sening nəsillirrigə», yəni, kəp kixilərgə deməydu, bəlkı «sening nəslinggə», yəni yaloquz bir kixigila, dəydu — bu «nəsil» Məsihdür» — bu wədə Təwrat, «Yar.» 12:7 wə 13:15, 17:7, 24:7də təpildi. Demisəkmu, Məsih Yəhudiylardın bolup, u İbrahimimning nəslə, əlwətə.

<sup>3:16</sup> Gal. 3:8.

## «Galatiyalıqlarqa»

aldın tüzgən bir əhdisini tət yüz ottuz yıldın keyin qüxürülgən Təwrat ənənəni əməldin kəldurulmayıdu, Hudanıng bu wədəsini həq bikar kılalmayıdu..<sup>18</sup> Qünki wədə kılinojan miras ənənənoja asaslanojan bolsa, mana u Hudanıng wədisigə asaslanojan bolmayıtti; lekin Huda xapaət bilən uni İbrahimoja wədə arkılık ata kıləjan..

<sup>19</sup> Undakta, Təwrat ənənənini qüxürüxtiki məksət nemə? U bolsa, insanlarning itaətsizlikliri tüpəylidin, Hudanıng mirası wədə Kılinoquçı, yəni İbrahimning nəslı dunyaoja kəlgüçə koxumqə kılıp berilgən; u pərixtılər arkılık bir wasitiqining koli bilən bekitilip yoloja koyuləjan..<sup>20</sup> Əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs (bəlkı ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur.<sup>21</sup> Undakta, Təwrat ənənəni Hudanıng wədilirigə zitmu? Yak, hərgiz! Əgər birər ənənə insanlarnı hayatlıkıq exiştürələydiqən bolsa, undakta həkkaniyilik jəzmen xu ənənənoja asaslanojan bolatti.<sup>22</sup> Halbuki, mukəddəs yazmilar pütükəl aləmni gunahning ilkigə kamap koyojan; buningdiki məksət, Əysə Məsihning sadəkət-etikadi arkılık wədənin etikad kıləquşalarqa beriliyi üzündür.<sup>23</sup> Lekin etikad yoli kəlip axkarə bolələqə, biz Təwrat ənənəni təripidin koojdilip, axkarə bolidiqən etikadni kütüxkə kamap koyuləjaniduk.<sup>24</sup> Xu tərikidə, bizning etikad arkılık həkkaniy kiliñimiz üçün Təwrat ənənəni bizgə «tarbiyiliqüqi» bolup, bizni Məsihka yetəklidi.<sup>25</sup> Lekin etikad yoli axkara bolup, biz əmdi yənə «tarbiyiliqüqi»ning nazaritidə əməsmiz.<sup>26</sup> Qünki həmminglər Məsih Əysəqə etikad kılıx arkılık Hudanıng oqulları boldunglar.<sup>27</sup> Qünki hərkəsingilər Məsihgə kirixkə qəmildürülgən bolsanglar, Məsihni kiyiwaləjan boldunglar.<sup>28</sup> Məsihdə nə Yəhudi bolmaydu nə Grek bolmaydu, nə kül bolmaydu nə hər bolmaydu, nə ər bolmaydu nə ayal bolmaydu, həmminglər Məsih Əysada bir bolisilər..<sup>29</sup> Sılər Məsihka mənsup boləjanikənsilər, silərmə İbrahimning nəslı bolisilər wə uningoja wədə kılinojan bəht-saadətkə mirashordursilər.

**3:17** «Hudanıng Məsihka aldın tüzgən bir əhdisi» — «Məsihka» — demək, Məsih «İbrahimning nəslı»ning süpitidə bolup əhdə xu qaşa Uningoja tüzgən.

-Bəzi kona keqürmilərdə «Məsihka» deyən söz tepilməydi.

**3:17** Yar. 15:13; Mís. 12:40; Ros. 7:6.

**3:18** «Qünki wədə kılinojan miras ənənənoja asaslanojan bolsa, mana u Hudanıng wədisigə asaslanojan bolmayıtti; lekin Huda xapaət bilən uni İbrahimoja wədə arkılık ata kıləjan» — «wədə kılinojan miras» İbrahimoja wədə kılinojan kəp tərəplik bəhtni kezdə tutidu.

**3:18** Rim. 4:14.

**3:19** «Təwrat ənənənini qüxürüxtiki məksət nemə?... u pərixtılər arkılık bir wasitiqining koli bilən bekitilip yoloja koyuləjan» — «bir wasitiqi» xübəhsizki, Musa payoşəmbəni kərsitudi.

-Bu muhüm 19-ayat tooruluk «koxumqə sezi»imizni körüng. «Təwrat ənənə... insanlarning itaətsizlikliri tüpəylidin» — bu sezning kep jəhətlili bar — «koxumqə sezi»imizdə u tooruluk tohtilimiz.

**3:19** Kan. 5:5; Yh. 1:17; 15:22; Ros. 7:38; 53; Rim. 4:15; 5:20; 7:8.

**3:20** «əməma «wasitiqi» bir tarəpningla wasitiqisi əməs bəlkı ikki tərəpningkidur, lekin Huda Əzi pəkət birdur» — bu ayatkə berilgən bənəqqə xərələr. Mənisi bəlkim: «İkki adəm keliñim tüzgəndə, bir wasitiqi bolux kerək. Lekin, Huda Əz əhdisini İbrahimoja bərgəndə, uni wasitiqisiz bərgən, u sap Hudanıng kəlidin kəlgən; xunga bu əhdə bəribir Təwrat ənənənidin üstün turidu» deyəndək bolidu. «Koxumqə sezi»imizdə umu tooruluk tohtilimiz.

**3:22** Rim. 3:9; 11:32.

**3:24** «bizning etikad arkılık həkkaniy kiliñimiz üçün Təwrat ənənəni bizgə «tarbiyiliqüqi» bolup,...» — «tarbiyiliqüqi» grek tilida «pedagog» deyən söz bilən ipadilinidu.

**3:24** Mat. 5:17; Ros. 13:38; Rim. 10:4.

**3:26** «... Qünki həmminglər Məsih Əysəqə etikad kılıx arkılık Hudanıng oqulları boldunglar» — bu muhüm 23-26-ayətlər tooruluk «koxumqə sezi»imizdə, yuqırığı 3:19-ayat üstidə tohtalojnimizni körüng.

**3:26** Yax. 56:5; Yh. 1:12; Rim. 8:15; Gal. 4:5.

**3:27** «Qünki hərkəsingilər Məsihgə kirixkə qəmildürülgən bolsanglar, Məsihni kiyiwaləjan boldunglar» — demək, Məsihgə etikad kılıp suşa qəmildürülüp, Uningoja baqlanojan bolsak, Uningoja təbiitigə igilələyimiz, xuning bilən «Məsihgə mənsup adəm» bizning asası salahiyitimiz bolidu.

**3:27** Rim. 6:3.

**3:28** «Məsihdə na Yəhudi bolmaydu nə Grek bolmaydu... həmminglər Məsih Əysada bir bolisilər» — «Grek» deyən söz muxu yərdə «Yəhudi əməs», «yat əlliklər»ni bildürülidu.

**3:28** Yh. 17:21.

**3:29** Yar. 21:12; Rim. 9:7; Ibr. 11:18.

Dawami

**4**<sup>1-2</sup> Yənə xuni eytimənki: Gərqə bir bala pütün mülükning igisi bolsimu, mirashor gədək wakitlirida taki atisi bəlgiləğən waqt toxmioquqə, u eż əyidiki կuldin pərkə bolmayıdu. Qünki u yənilə hojidarlar wə bala baķkuqılarning baxkurusıda bolidu.<sup>3</sup> Xuningoja ohxax, bizmu gədək waktimizda, bu dunyadiki «asasiy կaidə-kanuniyətlər» astida կul bolovanıduk.<sup>4</sup> Lekin, waqt-saiti toluk toxkanda, Huda Өz Ooqlını bu dunyaoja əwətti. U bir ayal kixidin tuqulajan, xuningdək Təwrat կanuni astida tuqulajanıdi.<sup>5</sup> Buningdiki məksət, Huda Təwrat կanunu astida yaxiojan bizlərni bədəl teləp hərlükə qıkırıp, bizning oqullukka կobul կiliniximiz üqündür.<sup>6</sup> Həm silər Uning oqulları bolovanlıqlıqlar üçün, Huda Өz Ooqlining: «Abba! Ataml!» dəp qakiroquqi Rohini əwətip կəlbimizgə saldı.<sup>7</sup> Xuning üçün, silər hazır կul əməs, bəlkı oqulluridursıllar; oqulları bolovanikənsıllar, Huda arklılıq, Өziga mirashor bolisıllar.

## Pawlusning Galatiyalıklärın əndixə կilixi

**8** Burun, Hudani tonumiojan waqtinqlarda dərwəkəyalojan ilahıarning küllükjətutulojansıllar.

**9** Əmdilikə, hazır həkikiy Hudani tonuqanikənsıllar, — yaki enikräk կilip eytkənda, Huda təripidin tonuqanikənsıllar, əmdi silər nema dəp bu dunyadiki küqsiz, əbjək ərziməs «asasiy կaidə-kanuniyətlər»gə կarap yanışılər? Ularning küllükjətengiwaxtin kaytixni halamsıllar?

**10** Silər alahidə kün, ay, pəsil wə yillarnı etiwaroja elip hatirləxkə baxlıdingilar!<sup>11</sup> Mən ilgiri silərgə singdürgən əjrim bikar ketərmikin, dəp silər üçün ənsirəwatımən.

**12** Kərindaxlar, mən xuni silərdin etünimənki, manga ohxax bolunglar; qünki mən silərgə ohxax boldum. Silər əslidə manga həq azar yətküzmigənənidir. **13** Əmma silərgə məlumki, atlirimdi ki

**4:1-2** «...Gərqə bir bala pütün mülükning igisi bolsimu, mirashor gədək wakitlirida taki atisi bəlgiləğən waqt toxmioquqə, u eż əyidiki կuldin pərkə bolmayıdu. Qünki u yənilə hojidarlar wə bala baķkuqılarning baxkurusıda bolidu» — «ojojıdar» degən sözning mənisi yukiriki «tərbiyiligiçi» degən sözə yekin.

**4:3** «Bu dunyadiki «asasiy կaidə-kanuniyətlər» — bazi əlimlər muxu seznı yaman rohlarıńı kərsitidu, dəp karaydu. Lekin «Kolossiləklərgə»diki «Kol.» 2:8, 20 toorjuluk «köxümqə sezi»imizdə biz baxğıqə qüxəndürümüz.

**4:4** «Lekin, waqt-saiti toluk toxkanda, Huda Өz Ooqlını bu dunyaoja əwətti. U bir ayal kixidin tuqulajan, xuningdək Təwrat կanunu astida tuqulajanıdi» — «Təwrat կanunu astida tuqulajanıdi» degən ibarə «Əysə Məsih Təwrat կanuniyoja boysunut yaxiojan» degən mənini eż iqiqə alıdu.

**4:4 Rim. 15:16; 49:10; Dan. 2:4; Mat. 5:17.**

**4:5 Yh. 1:12; Gal. 3:26.**

**4:6** «Həm silər Uning oqulları bolovanlıqlıqlar üçün, Huda Өz Ooqlining: «Abba! Ataml!» dəp qakiroquqi Rohini əwətip կəlbimizgə saldı» — ibranı tilida «Abba» «dadam»ni bildirdi, «Abba! Ataml!» «İ seyümlük atam!» degən gəp.

**4:6 Rim. 8:15.**

**4:7** «Xuning üçün, silər hazır կul əməs, bəlkı oqulluridursıllar» — grek tilida bu ayəttiki «silər» «sən» dəp ipadilinidu. «oqulları bolovanikənsıllar, Huda arklılıq Өziga mirashor bolisıllar» — «Huda arklılıq Өziga mirashor bolisıllar» bəzi kona keçürmələrdə: «Məsih arklılıq Hudanıng Өziga mirashor bolisıllar» deyildi.

**4:8** «Burun, Hudani tonumiojan waqtinqlarda dərwəkəyalojan ilahıarning küllükjətutulojansıllar» — «yalojan ilahılar» grek tilida «syniyyiti ilah əməslər» bilən ipadilinidu.

**4:8 1Kor. 8:4.**

**4:9** «Əmdi silər nemə dəp bu dunyadiki küqsiz, əbjək ərziməs «asasiy կaidə-kanuniyətlər»gə կarap yanışılər?» — «ərziməs artukça» — Grek tilida «tiləmqlikkə ait» degən sözlər bilən ipadilinidu.

**4:9 Kol. 2:20.**

**4:10** «Silər alahidə kün, ay, pəsil wə yillarnı etiwaroja elip hatirləxkə baxlıdingilar!» — muxu ayəttiki «kün, ay, pəsil wə yillar» bolsa bəlkim Təwrat կanununda Yəhudiylər üçün bekitilən həytətləri həm Yəhudiyların ən-əniliri boyiąqə etküzidiqən həytətlərinə kərsitidu. Məyli Yəhudiylarınki bolsun bolmisun, prinsip ohxax, etikadqlar üçün həqkandak alahidə kün-həytətləri hatirləxni hajiti yok.

**4:10 Rim. 14:5; Kol. 2:16.**

**4:12** «Kərindaxlar, ... manga ohxax bolunglar; qünki mən silərgə ohxax boldum» — Pawlus eżi Yəhudiylər bolsimu, Təwrat կanunining (həkəkənlilikə ait tələpliridin baxlaş) barlıq əmərliridin (Məsihning nijati bilən) azad bolup Mukəddəs Rohning yetəqiliyidə yaxiojan; xunga Galatiyalıklärin: «Manga ohxax bolunglar» dəp etündü; «qünki mən silərgə ohxax boldum» — demək, u Yəhudiylər əməslərdən (Galatiyalıklärək) Təwrat կanunining tələpliridin mustəsna boldi. Lekin Galatiyalıklär Yəhudiylərdək bələmiz dəp ezlirini Təwrat կanunining barlıq tələpləri astıqə koymaqçı idi! «Silər əslidə manga həq azar yətküzmigənənidir» — demək, Pawlus ularoja hazırlıa etykan kattik gepini ularning ezigə kəndəktur bir ziyan yaki azar yətküzmənləri tüyəşlidin etykan əməs, daydu (5-15-aystərlərə ən uların əslidə ezigə kərsətkən qongur mühabiblərini əşləydi), bəlkı ularını kəzələp: «silər eż-ezlirinqəlaroja azar beriwasıllar» dəp ağah berix üçün etydi.

## «Galatiyalıqlarqa»

bir zəiplik tüpəylidin, mən hux həwərni silərgə birinqi ketim yətküzgənidim.<sup>14</sup> U qəođda, ətlirimdiki bu zəiplik silərgə nisbətən sinaktək bolsimu, lekin silər meni kəmsitmidinglar yaki qatkə əkəmildinglar. Əksiqə, meni Huda əwətkən bir pərixtini, hətta Məsih Əysə özini kütkəndək kütüwaldinglar.<sup>15</sup> U qəođdiki bəht-bərikitinglar əmdi nəgə kətti?! Mən silərgə guwahqı bolup eytalaymənki, u qəođda silər mumkin bolsa, manga kəzliringlarnı oyup berixkimu razi idinglar!

<sup>16</sup> Əmdilikdə, silərgə həkikətni səzligənlilikim üçün düxmininglarqa aylinip қaldımmu?

<sup>17</sup> Mən eytip etkən həlikə adamlar silərgə kızojinlik kərsitudu, əmma niyiti durus əməs; ular pəkət silərni nijatning sırtıqə qıkırıp, kızojinliklarnı ezlirigə karitivalmakçı.<sup>18</sup> Əmma mən silər bilən birgə bolovan wakitlərdilə əməs, bəlkı daim yahxi ixka kızojinlik kılıxning ezi yahxidur, əlwəttə.

<sup>19</sup> Səyümüyük balılırim! Məsih, silərda tərəldürülögə mən silər üçün tolojək, azablırını yənə bir ketim tartıwatımən!<sup>20</sup> Mening hazırla yeninglarqa berip, silərgə baxkığə tələppuz bilən səzligüm keliyatidu; qunki bu əhwalinglar toorluluq nemə kılıxni zadila bilməywatımən!

### «Kul dedək» Həjər bilən «hər ayal» Sarah toorlisidiki təmsildin təbiyə-sawaq elix

<sup>21</sup> I Təwrat ənanining ilkidə yaxaxni halaydiqanlar, silərdin xuni sorap bakay, silər Təwratning əzidə nema deyilgənlikgə կulak salmamsılər?<sup>22</sup> Təwratta, İbrahimning ikki oοlı bolup, biri dedəktin, yənə biri hər ayalidin bolovan, dəp hatiriləngən.<sup>23</sup> Dedəktin bolovan oοql «ət bilən» tuquləqan; hər ayalidin bolovan oοql bolsa Hudanıng wədisi arkılık tuquləqəndur..

<sup>24</sup> Bu ikki ixni bir ohxitix degili bolidu. Bu ikki ayal Hudanıng insanlar bilən tüzgən ikki əhdisining wəkilidur. Birinqi əhdə Sinay teqədindən kelip, dərhəkikət balılırını küllükta boluxka tuqıdu; mana Həjər uningoja wəkildür;<sup>25</sup> demək, Həjər bolsa Ərbəstəndiki Sinay teqəjə sim-wol kılınip, yəni bugünkü Yerusaleməja ohxitilidu; qunki u xəhər wə uning balılıri küllükta

---

**4:13** «Əmma silərgə məlmuki, ətlirimdiki bir zəiplik tüpəylidin, mən hux həwərni silərgə birinqi ketim yətküzgənidim» – «ətlirimdiki bir zəiplik tüpəylidin» – bu səzdir karıoqanda, Pawlus belkəm kesəl səwəbidin Galatiyada dəm elixə majbur bolovanı. Mumkinilərki barkı, bu kesəl uning kezli bilən bəqələk bolup, uning qırayını intayın sət kiyapetkə kırğızüp koyoqanı (14-ayt). 14-15-ayt, 6:11 wə «2Kor.» 12:7-10nimü körüng. Pawlus adətə hətlərinin pütükqi arkılık yazattı (masilən, «Rim.» 16:22).

**4:14** «U qəođda, ətlirimdiki bu zəiplik silərgə nisbətən sinaktək bolsimu, lekin silər meni kəmsitmidinglar yaki qatkə əkəmildinglar. Əksiqə, meni Huda əwətkən bir pərixtini, hətta Məsih Əysə özini kütkəndək kütüwaldinglar» – Pawlusning bu kəz kesili yənə bir tərəptin kiyinqılık elip kəldi – U hux həwərning yolidə kəp adamlarınning kesəllirini dua kılıp sakayıttı; ularıncı sakayıltıxi arkılık kəp adamların hux həwərgə ixəndi. Lekin uning əzidə kesəl bolovaqka, bu ix uni baxkılarning alidda mazakka kəldurux ehtimallıki bolandu, kəndək?

**4:14** Mat. 2:7; Mat. 10:40; Yh. 13:20.

**4:17** «ular pəkət silərni nijatning sırtıqə qıkırıp...» – bəzi kona kəqürmilərdə «ular pəkət silərni bizdin ayrılip nijatning sırtıqə qıkırıp» deyildi.

**4:17** Rim. 10:2; 2Kor. 11:12.

**4:18** «Əmma mən silər bilən birgə bolovan wakitlərdilə əməs, bəlkı daim yahxi ixka kızojinlik kılıxning ezi yahxidur, əlwəttə» – bəkətə birhil terjimisi: «Məyli mən silər bilən billə bolay yaki bolmay, silərgə niyiti yahxi kızojinlikli bər adamlar bar bolsa, daim yahxi boluidu, əlwəttə».

**4:19** 1Kor. 4:15; Flm. 10; Yak. 1:18.

**4:20** «Mening hazırla yeninglarqa berip, silərgə baxkığə tələppuz bilən səzligüm keliyatidu» – «baxkığə bir tələppuz bilən...» – Pawlus tehimü kəttik tələppuzdimu, yaki mulayimrək tələppuzdimu, ularqa zadi «kəndək tələppuz»da səzək kərəklükini bilmətti.

**4:22** «İbrahimning ikki oοql bolup, biri dedəktin...» – dedək (kul ayal) – yəni Həjər. «yənə biri hər ayalidin bolovan...» – eż hər ayalı Sarah idi.

**4:22** Yar. 16:2,15; 21:2; Ros. 7:8; Ibr. 11:11.

**4:23** «Dedəktin bolovan oοql «ət bilən» tuquləqan» – «ət bilən» degen ibarə «insanning ətlirigə tayinx»ni bildürudu. Həjərning oοqlı İsmail pakət insanlıarning oy-pikri, insanyı küçi bilən tuquləqan. «dedəktin bolovan oοql «ət bilən» tuquləqan; hər ayalidin bolovan oοql bolsa Hudanıng wədisi arkılık tuquləqəndur» – bu pütün ayət toorluluq «kökumqə sez»imizni körüng.

**4:23** Yh. 8:39; Rim. 9:7.

# «Galatiyalıklar»

turmakta...<sup>26</sup> Əmma yukarıdin bolqan Yerusalem hərdur, u həmmimizning anisidur;<sup>27</sup> Qünki, mukəddəs yazmilarda mundak yeziləjan: —

«Huxal bol, i pərzənt kermigən tuqmas ayal!

Təntənə kılıp yangrat, towla, i toloqə tutup bəkimişjan!

— Qünki oerib ayalning balılıri eri bar ayalningkidin keptur!»<sup>28</sup>

<sup>28</sup> Əmdi i kərindaxlar, İshək Hudanıng wədisidin tuqulqandək bizmu Hudanıng wədisi boyiqə tuqulqan pərzəntlərmiz.<sup>29</sup> Lekin u qaoşa «ətlərdin tuqulqan» bala «rohtin tuqulqan» balıqə ziyankəxlik kılçınidək, hazır xundak bolidu.<sup>30</sup> Lekin mukəddəs yazmilarda nemə deyilgən? Uningda: «San bu dedikingni oqlı bilən koxup həydiwət! Qünki dedəktin tapkan oqlul hərgiz hər ayalingdin bolqan oqlul bilən miraskə ortak bolmaydul» dəp pütülgən.

<sup>31</sup> Əmdi, kərindaxlar, biz dedəkninə əmas, bəlkı hər ayalingdin pərzəntliridurmız. Masih bizni hərlükə yaxisun dəp hər kıldı. Xuning bilən uningda tapan tırəp turunglar wə kullukning boyunturukçıja kaytidin kisilip kalmanglar.

## Etiqadqılarning ərkinlikli

**5**<sup>1-2</sup> Mana, mənki Pawlus silərgə xuni eytip koyayki, əgər silər hətna kəbul kilsanglar, u qaoşa Məsihning silərgə həqkandaq paydisi kalmayıdu.<sup>3</sup> Mən hətnini kəbul kılçan hərbir kixığə yənə agahlandurup həkikətni eytip koyayki, ularning Təwrattiki barlıq əmr-bəlgilimilərgə toluk əməl kılıx məjburiyiti bardur.<sup>4</sup> Əy Təwrat kanunu arkılık əzümni həkkənəyi adəm kılıy degənlər, hərbiringlar Məsihən ayrılip, məhərum bolup, Hudanıng xapaitidin qikip, yiçilip uningdin қaldıngalar.<sup>5</sup> Qünki Rohka tayinip həkkənəyilikə baoşlanojan arzu-armanni etikəd

**4:25** «demək, Həjər bolsa Ərəbistandıki Sinay teojoşa simwol kılınilip, yəni bugünkü Yerusalemoja ohxitiliidu; qünki u xəhər wa uning balılıri küllükta turmakta» — «küllükta» deyən söz rohiy küllükta, yəni Tawrat kanunining küllükida. «Bugünkü Yerusalem wa uning balılıri» Yəhudiyə həlkə, xundakla Təwrat kanuniyoja əməl kılıxka tixrikənlərim bilən həkkənəyi adəm bolay deyən hamma adəmni kərsitudu.

**4:25 Mis. 19, 20.**

**4:26** «Əmma yukarıdin bolqan Yerusalem hərdur, u həmmimizning anisidur...» — baxkıqə eytkanda, İbrahimning ez ayali Sarahı bolsa hər ayal bolqanqa, ərxtiki Yerusalemoja, xundakla yengi əhdidə yaxıqan jamaatkə wəkillik kılıdu. Xunga, «ərxtiki Yerusalem»ni bizning animiz, deyixək bolidu.

**4:26 Wəh. 21:2.**

**4:27** «Huxal bol, i pərzənt kermigən tuqmas ayal! Təntənə kılıp yangrat, towla, i toloqə tutup bəkimişjan! — qünki oerib ayalning balılıri eri bar ayalningkidin keptur!» — Yəx.» 54:1.

**4:27 Yəx. 54:1.**

**4:28** «... İshək Hudanıng wədisidin tuqulqandək bizmu Hudanıng wədisi boyiqə tuqulqan pərzəntlərmiz» — bəzi kona keçərmirləridə «... İshək Hudanıng wədisidin tuqulqandək silərmu Hudanıng wədisi boyiqə tuqulqan pərzəntlərisərlər» deyildi.

**4:28 Rim. 9:7, 8.**

**4:29** «Lekin u qaoşa «ətlərdin tuqulqan» bala «rohtin tuqulqan» balıqə ziyankəxlik kılçınidək, hazır xundak bolidu» — «ətlərdin tuqulqan» bala — İsmailni, xundakla u simwol kılınojan «Təwrat kanuniyoja kul bolqanlar»ni kərsitudu. «Rohtin tuqulqan» — Hudanıng wədisi wə mejizisi arkılık, yəni Mukəddəs Rohtinq kük-kudriti bilən tuqulqan İshəknı, xundakla u simwol kılınojan Əysə Məsihə etikəd kılçılıq, Mukəddəs Rohtinq «kayıtdın tuqulqan» Hudanıng rohiy pərzəntlərinini kərsitudu. Əslida İsmail İshəkka ziyankəxlik kılçınidək, Yəhudiyə həlkə Məsihəgə ixəngənlərə ziyankəxlik kılçılıq wə bügüngə kədər hər türülük «kanunoja tayanənələr»mu ohxaxla «Hudanıng rohiya tayanənələr»qə ziyankəxlik kılıdu.

**4:29 Yar. 21:9.**

**4:30** «San bu dedikingni oqlı bilən koxup həydiwət! Qünki dedəktin tapkan oqlul hərgiz hər ayalingdin bolqan oqlul bilən miraskə ortak bolmaydul» — «Yar.» 21:10. Muxu (21-31) ayətlərgə «köxumqə söz»imizdə xərh berimiz.

**4:30 Yar. 21:10.**

**5:1-2** ... Əgər silər hətnə kəbul kilsanglar, u qaoşa Məsihning silərgə həqkandaq paydisi kalmayıdu» — Galatiyalıklarning hətnini kəbul kılıxtığı makşısı «muxu arkılık həkkənəyilikə eriximan» deyənlilik; ular Məsihning gunahlar üçün bolqan kurbanlılıqja tayanmayla, pəkət yənə özünə tixrikənlər bilən «sawablık ixclar»ni bərpa kilmakçı bolup «əz-əzümgə tayinip gunahlırmını yuyup həkkənəyi adəm bolımin» deyənlərdən ibarət idi.

**5:1-2 Yəx. 9:3; Yh. 8:32; Ros. 15:1; Rim. 6:18; 1Pet. 2:16.**

**5:3** «Mən hətnini kəbul kılçan hərbir kixığə yənə agahlandurup həkikətni eytip koyayki, ularning Təwrattiki barlıq əmr-bəlgilimilərgə toluk əməl kılıx məjburiyiti bardur» — muxu ayət tooruluk «köxumqə söz»imizni kərüng.

## «Galatiyalıqlarqa»

bilən təlpünüp kütməktimiz.<sup>6</sup> Qünki Məsih Əysada hətnilik küqkə igə əməs, hətnisizlikmu küqkə igə əməs, küqkə igə bolojini pəkət muhəbbət arkılık ix kılıdiqan etikadtur.<sup>7</sup> Silər obdan qepip mengiwatqanidinglar; birak kim silərni həqiqətkə itaət kılıxtin tosuwaldı?<sup>8</sup> Bundak kəyil kılıx amili silərni Qakiroquqidin bolojan əməs!<sup>9</sup> «Kiqikkınə hemirturuq pütkül hemirni boldurup yoqinitidu!»<sup>10</sup>

<sup>10</sup> Əzüm Rəbgə əkarap kəyil boldumki, silərmə bu ixta heq baxkıqə oyda bolmaysılər. Əmma silərni əymukturuwatqan kim boluxidin kət'iynəzər, u qoqum tegixlik jazasını tartidu.<sup>11</sup>

<sup>11</sup> Kərindaxlar, əgər mən «hətnə klinix kerək» dəp jakarlap yürgən bolsam, undakta mən bugünkü küngiqə yənə nemə üçün Yəhudiylardin ziyanxəllikka uqrəp kelimən? Əgər xundak kiloqan bolsam, «krest bizarlıq» yok kılınnatil!<sup>12</sup> Silərni əymətliwatqan bu adəmlər ezlirini ahta kiliwətsun dəymən!<sup>13</sup> Qünki kərindaxlar, silər ərkinqlikka qakirildinglar. Lekin ərkinqinglarnı ətlərning arzu-həwəslirigə kanduruxning bahanisi kilmanglar, bəlkı mehər-muhəbbət bilən bir-biringlarning kullukida bolunglar.<sup>14</sup> Qünki pütkül Təwrat əcanı «Koxnangni əzüngni səygəndək seygin» deyən birlə əmrədə əməl kılınidu.<sup>15</sup> Lekin pəhəs bolunglarki, bir-biringlarnı qixləp tartip yalmaq yürüüp, bir-biringlardin yutulup kətmənglər yənəl!

<sup>5:5</sup> «Qünki Rohka tayinip həkkaniylikka baqlanojan arzu-armanni etikad bilən təlpünüp kütməktimiz» — «Roh» Mukaddas Roh, əlwətta. «həkkaniylikka baqlanojan arzu-armanni» — grec tilidə «həkkaniylikning ümidi» dəp ipadlinidu. Mənisi: (1) kimdə Məsih arkılık həkkaniylik bar bolsa uning əxtiki bəhtka baqliojan zor ümidi bar bolud; (2) bizdə Məsih arkılık hazır bar bolovan həkkaniylik Uning keytip kelixi bilən toluk, mukəmmal bolud, dəydiojan ümidi bardur. Bizningqə, bu hər ikki ümid kərsilidilə.

<sup>5:6</sup> «Qünki Məsih Əysada hətnilik küqkə igə əməs, hətnisizlikmu küqkə igə əməs, küqkə igə bolojini pəkət muhəbbət arkılık ix kılıdiqan etikadtur» — «muhəbbət arkılık ix kılıdiqan etikadtur» — etikad muhəbbət arkılık güzəl ixlərni kiliidu həm muhəbbətnin ezi etikadkə güzəl ixlərni kiliix türkətə bolup ilhamlandurudu.

<sup>5:6</sup> Mat. 12:50; Yəh. 15:14; 1Kor. 7:19; 2Kor. 5:17; Gal. 6:15; Kol. 3:11; 1Tes. 1:3.

<sup>5:7</sup> «Silər obdan qepip mengiwatqanidinglar» — etikad yolidə, əlwətta.

<sup>5:7</sup> Gal. 3:1.

<sup>5:8</sup> «Bundak kəyil kılıx amili silərni Qakiroquqidin bolojan əməs!» — «kəyil kılıx»ning mənisi yukirki «itaət» deyən sezninq mənisığa yekin bolup, kinayilik məniniñ təktikləydi — demək, muxundak «itaət» bolandu?

<sup>5:9</sup> «Kiqikkınə hemirturuq pütkül hemirni boldurup yoqinitidul!» — demək, kiqikkına hemirturuq pütün hemirni boldurujinidək, bir adəmning «zərər hata» təlimimi nuroqun adəmni azdurudu. Baxkıqə eytkanda «hətnə kılıx» «kiqikkına bir ix» boluslu, Gimalliyalıqlarning uni «mumux ix bilən həkkaniy (yaki «tehimu həkkaniy») adəm bolimən» dəp kobul kılıxi ezlirini Hudaninq nijatidin qıkitir ayriwtetdi.

<sup>5:9</sup> 1Kor. 5:6.

<sup>5:10</sup> «Əmma silərni əymukturuwatqan kim boluxidin kət'iynəzər, u qoqum tegixlik jazasını tartidu» — Huda təripidin, əlwətta.

<sup>5:10</sup> 2Kor. 2:3; 8:22.

<sup>5:11</sup> «Kərindaxlar, əgər mən «hətnə klinix kerək» dəp jakarlap yürgən bolsam, undakta mən bugünkü küngiqə yənə nemə üçün Yəhudiylardin ziyanxəllikka uqrəp kelimən?» — Galatiyalıqların jamaatı «əymukturuwatqanlar» bolsa bəlkim: «Pawlus, sünnet kılınin kerək dəydi», dəp yaloqanlıq kiloqan bolsa kerək Pawlusning bu soali bilən ularning yaloqan seziga jawab beridü — Mana, mən xundak həvarınlı yətküzüngən bolsam, Yəhudiylar taripidin ziyanxəllikka uqrəp kətməyttim, dəydi. «Əgər xundak kiloqan bolsam, «krest bizarlıq» yok kılınnatil!» — «krest bizarlıq» tövrləkul: — «krest» ezi Rim imperiyasıdikı əng yirginqlik elüm jaza tədbiri idi! Lekin Huda Əysanıng dal xundak elüm arkılık adamnı kutkuzmaqılı Mana «krest bizarlıq»dur! Uning üstügə, «hətnə kılınx yakı Təwrat əcanıñə əməl kiliix kətixixlər adəmni gunahlırlırin kutkuzmaydu, nijat-kutkuzulux pakət Əysa Məsihning krestikli kurbanlıqlınlı kelidü» deyən həvar kep adəmlərni (pakət Yəhudiylarınla əməs!) ranjitiđu yaki ularning oqızipini kozqaydu. Mana bumu «krest bizarlıq»dur. Hux həvar yətküzüxtə «krest bizarlıq» hərdaim bolud; undak ix kəm bolsa yətküzən «hux həvar» əmədi «hux həvar» bolmayıdu!

<sup>5:11</sup> 1Kor. 1:23.

<sup>5:12</sup> Yəh. 7:25.

<sup>5:13</sup> «lekin ərkinqinglarnı ətlərning arzu-həwəslirigə kanduruxning bahanisi kilmanglar» — «ət» yaki «ətlər» asasən insanning ex xəhsiyətqi təbiiitini kərsitudu. Buning tövrləkul «krimliqlarqa»diki «kiriix sez»imizni kerüng.

<sup>5:13</sup> 1Kor. 8:9; 1Pet. 2:16; Yəh. 4.

<sup>5:14</sup> «... pütkül Təwrat əcanı «Koxnangni əzüngni səygəndək seygin» deyən birlə əmrədə əməl kılınidu» — «əməl kılınidu» deyənning baxşa hil tərjimi: «yoqinqaqlanoqandur» («Law.» 19:18).

<sup>5:14</sup> Law. 19:18; Mat. 22:39; Mar. 12:31; Rim. 13:8; Yak. 2:8.

<sup>5:15</sup> 2Kor. 12:20.

# «Galatiyalıklarоја»

## Rоһ wə «әт»

<sup>16</sup> Әмма xuni dəymənki — Muкəddəs Roһta menginglar, wə xu qaođda silər ətlərning arzu-həwəslirigə yol koymaysılər. <sup>17</sup> Qünki ət Roһka zit bołożan ixlarnı arzu kılıdu, wə Roһ ətkə zit bołożan ixlarnı arzu kılıdu. Ular ikkisi bir-birigə қarımukçarxidur; nətijidə, əzünglar arzu kılıjan ixlarnı kılalmaysılər. <sup>18</sup> Wəhələnki, silər Roһning yetəkqilikidə bolsanglar, u qaođda Təwrat қanunining ilkidə bolmaysılər. <sup>19</sup> Əmdi ətning əməlliri roxənki — zinahorluk, buzukluk, napaklık, xəhwaniylik, <sup>20</sup> butpərəslik, sehırgərlik, eqmənliklər, jedəllər, kızozanqukluklalar, qəzəplər, rikabatlıxılxılar, bəlgünqılıklar, guruhwazlıklar, <sup>21</sup> həsətorluklalar, katilliklər, hərəkəkəxliliklər, əyx-ixrətlər katarlıq ixlardur; bu ixlar toqqruluq burunkı eytkinimdək hazır yənə bir kətim agaһlandurımənki, bundak ixlarnı kiloquqilar Hudanıng padixahlıqıça miraslıq kilmaydu. <sup>22</sup> Wəhələnki, Roһning mewisi bolsa mehîr-muһəbbət, xad-huramlık, hatırjəmlik, səwr-takət, mehribanlık, yahxılık, ixənq-sadiqlik, <sup>23</sup> məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət. Muxundak ixlarnı tosidiqan heqkəndək kanun yoktur. <sup>24</sup> Lekin Məsihka mənsup bołożanlar ətlirini, xundakla uningdiki ixklar wə həm həwəslərnı təng krestligən bolidu. <sup>25</sup> Roһta yaxawatkan bolsak, Roһka ağıxip mangaylı. <sup>26</sup> Bir-birimizni rənjitip, bir-birimizgə həsət kılıp, həkawur xəhərətpərəslərdin bolmayı.

## Bir-biringlarning hizmitidə bolunglar

**6** <sup>1</sup>Kerindaxlar, aranglardın birsining һazırımu bir gunah-səwənlük sadir kiliwatkanlığı baykalıjan bolsa, aranglardıki rohiy kixilər yuwax-mulayimlik rohi bilən uni yolidin kayturup kelinglar. Xuning bilən bir wakitta, əzünglarningmu azdurulup kətməsliklərləri dikkət kilinglar. <sup>2</sup>Bir-biringlarning eojırqılığını kətürünglər. Xundak kilsanglar, Məsihning қanuniyə əməl kılıjan bolisilər. <sup>3</sup> Qünki birsining tarazioja tohtıqoudək ixi bolmay turup əzini tarazioja tohtıqoudək dəp qaojlisa, u əz-əzini aldiqanlıq, halas. <sup>4</sup>Lekin hərkim əz əmaliyyitigə karap təkxürüp başsun; xuning bilən baxxılarningkidin əməs, bəlkı əz əmalliridinla

**5:16** «Muкəddəs Roһta menginglar» — demək, «Muкəddəs Roһning yetəkqilikidə həm Unıng küq-kudritidə menginglar». Bu ibarə toqqruluq «rimliklərə» diki «kirix söz» imiziñi körün.

**5:16** Rim. 13:14; 1Pet. 2:11.

**5:17** Rim. 7:15-26.

**5:19** 1Kor. 3:3; Yak. 3:14.

**5:21** 1Kor. 6:10; Əf. 5:5; Kol. 3:6; Wəh. 22:15.

**5:22** «Roһning mewisi bolsa...» — «Roһ» Muкəddəs Roһ, Hudanıng Roһi.

«Roһning mewisi» — baxxıqə eytikanda, «Muкəddəs Roһning yetəkqilikidə yaxaxtin beridiojan mewə».

**5:22 Əf. 5:9.**

**5:23** ... məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət — İnjilda «məmin-mulayimlik» yaki «yuwax-mulayimlik»ning alahidilikli bar, u bolsimu korkunqın küqlükllərəgə yol koysiyojan ajizlıq əməs, bəlkı Hudanıng yolda talax-tartıxlardın kol üzüx. Hudanıng həmmə ixlirimiñizi zorawanlıksız, jedəlsiz toqraq orunluxuruxıyoja iman baqlaxtur; muxundak pozitsiya mulayim, yuwaxlıq bilən ipadılınidu, əlwətə.

**5:23** 1Tim. 1:9.

**5:24** «Lekin Məsihka mənsup bołożanlar ətlirini, xundakla uningdiki ixklar wə həm həwəslərnı təng krestligən bolidu» — «uningdiki (ətlarının) ixklar...» yaki «uningdiki hessiyatlar...».

**5:24** Rim. 6:6; 13:14; Gal. 2:20; 1Pet. 2:11.

**6:1** ... aranglardıki rohiy kixilər yuwax-mulayimlik rohi bilən uni yolidin kayturup kelinglar — «rohiy kixilər» yaki «rohka təwə bołożanlar» bolsa daim Muкəddəs Roһning yetəkqilikidə mangajan kixilərni kərsitidu. «Korintliklərə (1)»diki «kirix söz» imiziñi körün.

**6:1** Rim. 14:1; 15:1; 1Kor. 9:22.

**6:2** Mat. 11:29; Yh. 13:14; Rim. 15:1; 1Tes. 5:14.

**6:3** «Qünki birsining tarazioja tohtıqoudək ixi bolmay turup əzini tarazioja tohtıqoudək dəp qaojlisa, u əz-əzini aldiqanlıq, halas» — 2-ayətkə kəriqənda, Pawlusning bu sözü həjətmənlərgə yaki möhtaj bołożanlarşa yardım kolını heq uzartmaydiyojan adəmlərni kezət tutup eytilojan.

# «Galatiyalıqlarqa»

pəhirləngdək ix bolsa, pəhirlənsə bolidu.<sup>5</sup> Qünki hərbir adəm eż yükini kətürüxi kerək..<sup>6</sup> Hudanıñ söz-kalamidin təlim aloquqi eżigə təlim bərgüqini ežidə bar boləjan yahxi nərsilərdin ortak bəhərimən kilsun.<sup>7</sup> Əz-ezünglarnı aldimanglar – Hudani aldaş əhmək kıləjili bolmayıdu; qünki kim nemə terisa, xuni alidu.<sup>8</sup> Əz ətlirining arzu-həwəslərini qanduruxka uruk qaqqan kixi eż ətliridin qırıklıq həsulunu alidu. Lekin Rohəni hursən kılıx üçün uruk qaqqan kixi bolsa Rohətin mənggülüç hayat alidu.<sup>9</sup> Xunga, yahxi ixlarnı kılıxitin hərmayli. Uningoja erinmişək wəkti-saiti toxkanda qoşum həsul alalaymiz.<sup>10</sup> Xu səwəbtin, bizdə pursat bolsila, həmməyləngə, bolupmu etikətdiki ailigə mənsup boləjanlarqa yahxi ixlarnı kılıp berəyli..

## Ahirki agahlandurux wə salam

<sup>11</sup> Mana, eż kolumn bilən xunqə qong hərplər bilən yazojinimoja қaranglar!.<sup>12</sup> Silergə hətnini köbul kılıxni məjburlimakqi boləjanlar, ularning hərbiri pəkət əzlirining taxki kiyapitini pərdazlap kərsətməkqi boləjan, halas; ularning bu məksiti pəkət «Məsihning kresti» tüpəylidin boləjan ziyanxəliktin keqixtin ibarət, halas.<sup>13</sup> Qünki ular əzlirimu hətnə kılınojını bilən Təwrat ənanıjoa əməl kilmaydu; lekin ular ətliringlardın mahtinix üçün bəribir silərnii hətnini köbul kildürmekqi bolidu.<sup>14</sup> Əzümni elip eytsam, Rəbbimiz Əysə Məsihning krestti-ki əlümidin baxka həq ix bilən mahtanmioğaymən! Qünki Uning kresti wasisidin bu dunya manga nisbətən krestləngən wə mənmə bu dunyoqa nisbətən krestləngənmən..<sup>15</sup> Qünki Məsih əysada nə hətnilik nə hətnisizlik degənlər küqkə igə əməstur; birdinbir küqkə igə bolidiqini pəkət yengi bir yaraloquqidur!<sup>16</sup> Bu қaida boyiqə mangidiojanlarqa, ularning həmmisigə wə

<sup>6:4</sup> «xuning bilən baxkilarningidin əməs, bəlkı...» – yaki «xuning bilən əzini baxkilar bilən selixturmaya, ...».

<sup>6:5</sup> «Qünki hərbir adəm eż yükini kətürüxi kerək» – demək, hər adəm əzinin ixişa ezi məs'ul boluxi kerək.

<sup>6:5</sup> Zəb. 62:12; Yar. 17:10; 32:19; Mat. 16:27; Rim. 2:6; 14:12; 1Kor. 3:8; 2Kor. 5:10; Wəh. 2:23; 22:12.

<sup>6:6</sup> Rim. 15:27; 1Kor. 9:11.

<sup>6:7</sup> Luq. 16:25; 1Kor. 6:10.

<sup>6:8</sup> «Əz ətlirining arzu-həwəslərini qanduruxka uruk qaqqan kixi» – grek tilida «eż ətlirigə uruk qaqqan kixi». «əz ətliridin qırıklıq həsulunu alidu» – yaki «əz ətliridin həlakətni alidu».

<sup>6:9</sup> 2Tes. 3:13.

<sup>6:10</sup> «bizdə pursat bolsila, həmməyləngə, bolupmu etikətdiki ailigə mənsup boləjanlarqa yahxi ixlarnı kılıp berəyli» – «etikətdiki ail» bolsa dunyadiki barlıq etikadqlar, Hudanıñ ailsini kersitudu.

<sup>6:10</sup> 1Tim. 5:8.

<sup>6:11</sup> «Mana, eż kolumn bilən xunqə qong hərplər bilən yazojinimoja қaranglar!» – nemixə Pawlus buni yazdı? Yukiriki 4:15-ayət üstidiki izahatda eytkinimizdək, Pawlus adəttə pütükqi arkılık hətlərini yazışan (məsilən, «Rim.» 16:22). Bizningqə səwəbi uningda birləş kez kesili bar idi. Xuning bilən: – (1) Pawlus bu hətni yezix jiddiy boləcək, yenida muwapik pütükqi bolmiojanlıqtın eż kolumn bilən hətni yezixka məjbur boləjan; (2) hətni həkikətən ežidin kəlgənləkini ispatlaş üçün az deyindəmə ahiirkı aytolrını eż kolumn yazdı. Qünki xu qəoja «sahta rosullar» kəp idi, hətta Pawlusning nami bilən sahta hətlərni yazışanlar bar idi (2Tes.» 2:2ni kərüng).

-Əz pikrimizdə, Pawlus bu pütün hətni eż kolumn yazışan.

<sup>6:12</sup> «Silergə hətnini köbul kılıxını məjburlimakqi boləjanlar, ularning hərbiri pəkət əzlirining taxki kiyapitini pərdazlap kərsətməkqi boləjan, halas» – «ularning hərbiri pəkət əzlirining taxki kiyapitini pərdazlap kərsətməkqi boləjan»lar bolsa nijatka igə bolux üçün Təwrat ənanıjoa əməl kılıx kerək, deyən Yəhudiylarning gepidin korkkan, ular Yəhudiylarning mahtixioja erixixini halaydiyan kixilərdür. «Taxki kiyapət» grek tilida «ətlərda» deyən ibara bilən ipadilinidü. «ularning bu məksiti pəkət «Məsihning kresti» tüpəylidin boləjan ziyanxəliktin keqixtin ibarət, halas» – «Məsihning kresti tüpəylidin boləjan ziyanxəlik»; demək, «Məsihning kresti» olımı (yaki «krestining bizarlılığı») tüpəylidin boləjan ziyanxəlik». Bu ziyanxəlik Yəhudiylar taripidin, əlwətta. «Məsihning kresti» deyinə bolsa, «Məsihning krestləngəndə boləjan kurbanlıq birdinbir nijat yolidur» deyən həwərning kiskiqə ipadisidur. Xu qəoja muxu həkjətəni tarkatkuqlarırlarıñ həmmisi Yəhudiylar taripidin (wa kəp baxkilar taripidin, əlwətta) ziyanxəlikke uqrayıttı.

<sup>6:13</sup> «ular ətliringlardın mahtinix üçün bəribir silərnii hətnini köbul kildürmekqi bolidu» – «ətliringlardın mahtinix» deyən ibarini qandak qüxiñimiz? Muxu Yəhudiylar, «Galatiyalıqlar gepimizə kirdi, ularla hətnini köbul kildürüp ularni nijat yolioq aloja basturduk!» dəp baxka Yəhudiylar aldida mahtinixni halayttı.

<sup>6:14</sup> «Qünki Uning kresti wasisidin bu dunya manga nisbətən krestləngən» – «bu dunya manga nisbətən krestləngən» – «bu dunya manga nisbətən krestləngən» deyən ibarə, manga nisbətən elgən, deməkqi.

<sup>6:15</sup> «birdinbir küqkə igə bolidiqini pəkət yengi bir yaraloquqidur!» – «yengi bir yaraloqu» deyən ibarə «yengi (yaritilojan) adəm»ni alahidə kersitudu; lekin bu ibarə yənə Məsihning olımı arkılık apirdə boləjan hərbir «yengi adəm» wə kəlgüsidişə payda bolidiqan yengi asman-zeminni eż iqigə alidu.

<sup>6:15</sup> Mat. 12:50; Yh. 15:14; 2Kor. 5:16; Gal. 5:6; Kol. 3:11.

## «Galatiyalıklarqa»

Hudaning Israilioja hatırjəmlik wə rəhİM-xəpkət bolqay! <sup>17</sup> Buningdin keyin həqkim bu ixlar bilən yənə meni awarə kilmisun! Qünki mən eZ bədinimdə Əysanıng yara izlirini kətürimən!  
<sup>18</sup> Kərindaxlar, Rəbbimiz Əysa Məsihning mehîr-xəpkəti rohinglarqa yar bolqay! Amin!

**6:16** «Bu қайдə boyiqə mangidioğanlarqa, ularning həmmisigə wə Hudaning Israilioja hatırjəmlik wə rəhİM-xəpkət bolqay!» — «Hudaning Israili» (yaki «Hudaning həkikiy Israili») — demək, baxqa bir «Israıl» bar. Bizninggə bu ibarə Israildin, yəni Yəhudiyalar iqidiki Hudaning nijat yolidə mangoğan, Məsih Əysani kobul kılɔjanlarnı (yəni «Hudaning kəldisi»ni) kərsitudu. Kılɔjan Yəhudiyalar «Israıl» bolsimu, «Hudaning Israili» emas.

-Bəzi alımlar bu jümlidiki «wəni»ni «yəni» dəp tərjima kılıp, «Hudaning Israili» pütkül jahandiki Məsihkə təwə bolqanlardın bolqan jamaatını kərsitudu, dəp kərəydu. Lekin bizninggə Pawlusning bu ibarisi, «mən yüksəridə bəzi Yəhudiyalar toopruluk qattık gəp kılɔjinim bilən, həmmə Yəhudiy xundak, dəp oylap kətmənglərlə «Hudaning Israili» bardur!» deməkqi.

**6:16 Zəb. 125:5.**

**6:17** «... Mən eZ bədinimdə Əysanıng yara izlirini kətürimən!» — «Əysanıng yara izliri» — demək, Pawlusning tenidə kılɔjan yara izliri, yəni Məsih üçün hux hawar tarkitix yolidə tartıkan azab-okübatlırinin iznalırıdır. Xu taraptı u kəp yarilanoğan Rəbbi Əysaoğa oxhaxtur. «Əysanıng yara izliri»ning grek tilidə ikkinçi mənismiu bar: «Əysanıng (başkan) tamqısı» — demək, Pawlus bu sez arkılık özining Əysaoğa piütünləy mənsup ikənlikinimə təktitliməkqi.

**6:17 2Kor. 4:10.**

# «Galatiyalıqlarqa»

## Қoxumqə sez

Biz 2:18-20 ayətlər üstidə bir-birləp tohtilimiz: —

**2:18**

**«Əməma mən əslidə oqulatkan nərsilərni kaytidin ķursam, əzümnin Təwrat ķanuniqa hilaplik kılıquçı dəp ispatlap kərsətkən bolimən».**

Bu səzdə kəzdə tutulojını Yəhudiyl bolsun, «yat əllik» bolsun Təwrat ķanuniqa əməl kılıxka mutlak қabiliyyətsizlikini, xundakla əzinin gunahkar ikanlıkini bilip yatkən bir kixidur. U: «Məsih gunahıng üçün kurbanlıq boldı, u Hudanıng həkkaniylikə asaslanan yengi hayatni sanga ata kılıxni halaydu», degən ajayib həwərni anglap, uni huxallık bilən kobul kılıdu. Bu wakıttın baxlap u əzinin Təwrat ķanuniqa əməl kılıxka bolğan tirixix-tirmixixlirini taxlap, Məsihgə karap Uningda wədə kılınojan yengi hayatni etküzüxtin müvəssər boluxkə baxlaydu.

Əmma Məsihgə mundak ixəngən bir yat əllik adəm bir küni Yəhudiyl tonuxidin: «Sən hətnini kobul kılsang, Huda aldida tehimu pak adəm bolisən» yaki «Hətnə kobul kilmisang gunahlıringdin pak bolalmaysan» degən sözərni anglap, andin u: «Mən hətnə kılinsam Məsihning manga yətküzgən nijatiqa «yengiqə» bir ix koxşan bolimən» dəp ham hiyal kılıp, «ət»kə tayinix bilən insaniy tirixix-intilixlər dunyasiqa kaytip ketidu.

Əməliyəttə Məsih yətküzgən mukəmməl, toluq nijatka həqnərsə koxuxkə bolmayıdu. Usta rəssam sizə qıraylıq «mukəmməl» rəsimgə karap: «Mən bu rəsimgə bir-ikki nərsə köxup, tehimu yahxi, qıraylıq kılıp sizimən!» degən adəm muxu qıraylıq rəsimni mutlak buzup koymamdu? Bu tolimu hamakətlirkut! Əməliyəttə u Hudanıng mukəmməl xapaitini tehimu mukəmməl kılımən dəp kupurluk ix kıldı. «Hətnini kobul kılıy» dəp u əzini əslidə Yəhudiyl həlkə tapxurulmuş Təwrat ķanunidiki barlıq bəlgilimilərgə əməl kılıxka kərzdar kıldı. Qünki Pawlus eytəknidək, Hudanı hursən kılıp gunahlırimni yuyuwetəy degən məksəttə hətnini kobul kılıqan kixi: «Məsihning kurbanlıkçıja kerak əməsman; Məsihning elümi bikardurl» degəngə barawər bolidu.

Undak bir kixi əzini Təwrat ķanuni astıqə koyup, Təwrat ķanunining həmmə əmr-bəlgilimilirigə əməl kılıxi kerək, qünki: **«Təwrat ķanunida yezilojan həmmə əmrlərgə üzlüksiz əməl kılımiojan hərbir kixi lənətəkə kalidu»** («Qan.» 21:23).

Xuning bilən Pawlus ķattik kinayilik bilən, əzüngni Məsihni kobul kılıx üçün mutlak gunahkarmən dəp etirap kılıp turup, lekin hazır kaytidin Təwrat ķanuniqa esiliwalding, «yüz nomur»qə erixixning həmmə pursətlirini կoldın berip koydung; undak yaki bundak yol bilən əzüngni gunahkar ispatlidinq, lekin həqnərsığa erixmidinq, dəp kərsitudu: — **«Əməma mən əslidə oqulatkan nərsilərni kaytidin ķursam, əzümnin Təwrat ķanuniqa hilaplik kılıquçı dəp ispatlap kərsətkən bolimən»!**

**2:19**

**«Qünki mən Təwrat ķanuni arkılık ķanunqa nisbətən oldüm; nətijidə, mən Hudaoja yüzlənilip yaxawatımən»**

## «Galatiyalıklar»

Biraw «**Təwrat қануни arkılık**» қandağmu elsun? Pawlus bu tema toopruluk «Rim.» 7:7-25də kəp səzlərni kılōjan. Təwrat қanunida insanning gunahkar təbiiti axkarə bolidiojan kəp bəlgilimilər qıkırılojan. Uningoja əməl kılıx niyitidə bolovan həmmimiz bir tərəptin xu tələplərgə əməl kılısağmu, yənə bir tərəptin əməl kılmay gunahkar bolup əkalımız; xuning bilən Təwrat қanuni bizni tarazioja selip həmmimizni gunahka patkan, dəp ispatlaydu; əzimizdə həqkəndak ümid kalmıqanda biz Pawlus eytkandək «əlimiz». Əmma axu pəytə biz uluq yengi həkikətkə erixələyimiz, «Rim.» 8:3-4də yeziloqandək: «**Gunahlık ət elip kelidiojan ajizlik tüpəylidin Təwrat қanuni kılalmıqanni Hudanıng Əzi kıldı; U Əz Oqlını gunahkar ətlilik kiyapəttə gunahnı bir tərəp kılıxka əwətip, əttiki məwjuṭ gunahnı əlümgə məhkum kiliwətti; buning bilən қanunning həkkaniy təlipi ətkə əgəxməydiqan, bəlkı Muqəddəs Rohka əgixip mangidiojan bizlərdə əməlgə axurulidu.**».

Biz Məsihning biz üçün bolovan əlüminini əkbol kilsak, Muqəddəs Roh arkılık Uning əlümi bizningmu əlimiz bolidu; xundak buloqanda, əzimizning «Hudaqə yüzlinip yaxawatımız»ni baykap əkalımız!

**2:20**

«**Mən Məsih bilən billə krestləngənmən, lekin mana, yaxawatımən! Lekin yaxawatkını mən əməs, bəlkı məndə turuwatkan Məsihdur. Wə mening əzərətən ətlirimdə yaxawatkan əzət bolsa, meni səyəgən wə mən üçün Əzinə piða kılōjan Hudanıng Oqlining iman-etikadidindur.**

Adəm bu səzni əzi toopruluk eytalaydiqan bolsa xübhəsizki, əng uluq bayan bolidu. Asman-zeminni Yaratkuqi Həmmigə Kadir Hudanıng Əz Oqlı arkılık bizdə makanlaxşanlığının artuk ajayib ix bolandu?

Yukarıkı bu bayan Pawlusning biwasita təlimliridin əməs, əlwəttə; u pəkət əzi toopruluk bolovan guvahlılıqidur. Wəhalənki, hərbir etikadqining əzi toopruluk muxuningoja ohxax eytixi zərür. Dikət kılqaysızki, Pawlus hətta əzining etikadi bilən yaximaydu; uning Hudanıng barlıq wədilirigə ixinidiojanlıçı Məsihning etikadining wasitisi bilən bolidu! Həmmimizdə xundak bolsun!

**3:19**

«**Undakta, Təwrat қanunini qüxürüxtiki məksət nemə? U bolsa, insanlarning itaətsizlikliri tüpəylidin, Hudanıng mirasi wədə kılınoquqı, yəni İbrahimning nəslı dunyaçqa kəlgüqə köxumqə kılıp berilgən; u pərixtılər arkılık bir wasiqinqing koli bilən bekitilip ixqə selinoqan.**

Təwrat қanuni «**insanlarning itaətsizlikliri tüpəylidin ...köxumqə kılıp berilgən**». Bu həkikətning kəp tərəplimiliyi bar. Birinqi wə əng muhim təripi yukarıkı 2:19 toopruluk eytkinimizdək, Huda Təwrat қanununu, gunahnı toluk səküdijojan koral bolsun degən məksəttə uni qüxürgən. «Rim.» 7:13də eytilqandək: «**Xundaq turukläk, yahxi bolovanı manga əlüm boldimu? Hərgiz undak əməsl Bəlkı, gunahning əmr arkılık kəwətla əkbəh bolovanlıçı oquq axkarilansun dəp ənə xu gunah bu yahxi əmrдин paydilinip, məndə əlüm pəyda kıldı.**

Koli gal bolovan bir malayni misaloja alaylı, safada olturup həq ix kalmıqan waqtida uning əkolining gallikə baxxılar oja yaki əzığımı həq bilinməydi. Lekin birsi uningdin birər tələp kılısla uning əkolining gallikə dərħal həmmigə ayan bolidu. Xuningdək «əmr» həmmimini pax kılıp, Təwrat қanuni gunahimizni axkarə kılıdu.

## «Galatiyalıqlarqa»

Əmma Təwrat ənənə bir səwəbtin berildi; 4-bab, 1-3də Pawlus Təwrat ənənəni Məsih, dunyaçqa kəlgüqə Yəhudit həlkə (wə xundaqla Yəhudiylarqa əxuluşan yat əlliklər) gə «hojidar (tərbiyilişiqi)» wə «bala bəkənuqi» bolsun dəp təminləngən, dəydu. Təwrat ənənəni həlkə «qəktin exip kətsək bolmayıdu» degən əukumni pəyda kılıdiqan, gunahını tizgınləydiqan funksiyigə igə idi. Xunga həlk Təwrat ənənəni arkılık ezlirining gunahkar ikənlikini bilip yətkən wə həq bolmioşanda roh-kəlbidə bolsimu, ular Huda ezlirigə salışan qəklərgə yekinlixixin körkənənidir. Məsih dunyaçqa kəlginidə Təwrat ənənəning bu ikki funksiyisi Hudanıng məksitini orundap, burqını ahirlaxturup, uning həjiti əalmadı.

**3:20**

«**Əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs** (bəlkı ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur».

Bu Pawlusning əng ihqam ibariliridin bolup, alimlar uning toluk mənisi toopruluk nəqqə pikirdə turidu. Əmma mənisi irtəyin addiy dəp oylaymır. Dawut (ixənqlik adəm) həm Polat (tayini yok adəm) ikkisi bir kelixim tüzidü dəylük. Dawut xunqə ixənqlik wə sadık bolsimu, Polat ixənqsız, gepidə turmaydiqan bolsa ularning keliximi nəqqə künlüklə bolidu, andin ikkisi bir-biridin tehimu yatlıxip ketidü, hətta düxmənlərgə aylınip əlidü. Əmdi tolimu ixənqlik, wədisidə qıng turoquqi Huda bilən ixənqsız insan otturisidiki bir əhdə toopruluk nemə dəymiz?! Undak əhdining buzulux bilən yok boluxtın baxxa həqkəndək nətijisi bolmayıdu; əmdi Huda pütkül insaniyətkə wəkilolojan Israil bilən Musa pəyoğəmbərnin wasitiqilikdə tüzgən «kona əhdə» bolsa dəl xundaqtur: «**Əgər silər Manga toluk itaət kilsanglar, Mening əhdəməgə əkulak salsanglar..., Mən silərni bərikətləymən...**» («Mis.» 19:5ni kerüng). Əhdə xərtlik wə yerimi insanoja baqlıqolojaqka, həmmisi bərikət bilən əməs, lənat bilən tütgəydu. Biz baxxa bir kitabımızda eytkinimizdək, «yengi əhdə»ning alahidilik pütünləy baxkığa. Həmmisi **Hudanıng** təripigə baqlıq, degili bolidu. Məsilən Təwrattiki pəyoğəmbərlərinin uni tiloja aloqanlıriqə karang («Yər.» 31:31-34, «Əz.» 36:26-29). Bu ayətləri okusungiz əhdidə «insan təripi»ning yok ikənlilikini baykaysız. Əhdidə pəkət Huda Əzining: «**Mən...** (undak) **kılımən...** **Əzüm...** ((undak) **kılımən...** **Əzüm...** (undak) **kılımən...**), «**Mən silərə yengi əkbər, yengi Roh ata kılımən...** **Mən silərə rəhimdillikimni kərsitip gunahlırlarıni əytidin həq əsliməyən...**» deyənləri bar.

Əməliyəttə bolsa «yengi əhdə» Huda bilən gunahsız insanolojan Əz Ooğlu otturisida tützülgəndür; uning bilən bu əhdini, Hudanıng Əz iqidə tützülgən əhdə deyixkə bolidu. Biz insanlar uninguja kirix üçün pəkətla uning həmmisigə «Amir!» dəp, Hudanıng Məsih Əysadaolojan qəksiz mehîr-xəpkitini kobul kılıxımız kerək — mana bu nijattur!

Musa pəyoğəmbər uluq insanolojini bilən baxxa barlıq pəyoğəmbərlərgə oxhax həman gunahkar insan idi «**Qünki adəmlərning həmmisi gunah sadır kılıp, Hudanıng xan-xəripiqə yetəlməy, uningdin məhərum boldı**» («Rim.» 3:23). Hətta muxu uluq adəmningmu wasitiqilikdə tützülgən bir əhdə insaniyətni kutkuşuz üçün yətməytti. Pəkət Huda Əzi arkılıkla tützülgən bir əhdə mukəmməl, nuksansız bolup insaniyətni kutkuşalaydu.

«**Əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs** (bəlkı ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur»!

## «Galatiyalıklarоја»

3:23-26 тоорлук: —

3:23-24

«Lekin etikad yoli kelip axkarə bolouqqa, biz Təwrat қanuni təripidin қoqdilip, axkarə bolidiojan etikadni kütüxkə қamap қoyuloqaniduk. Xu tərikidə, bizning etikad arkılık həkkaniy kliniximiz üçün Təwrat қanuni bizgə «tərbiyiliqü» bolup, bizni Məsihkə yetəklidi».

Gretsiyə wə Rimda mərtiwilik baylar oojul balilirini tolimu ətraplıq tərbiyiləx üçün tehi kiqik qeoqidila «hojidar» (tərbiyiliqü) yaki «bala bakkuqı»ning kolioja tapxurux aditi bar idi (uyqur ata-anilar balisini ustazning kolioja: — «Jeni meningki, gəxi sizningki» dəp tapxuroqandək). Xu wakittin baxlap atisining yenioja kätip ixlrija xerik bolouqqa bolovan arılıkta tərbiyiliqü balini beküp qong kiliixka toluk mas'ul idi. Mas'uliyatqanlıqka munasiyatlık kiyin sawaklarnı balioja puhta egitix üçün hojidar bək қattık kolluk kılatti, əlwətte! Təwrat қanunumu ohxaxla bizgə əzimizning pütünləy ixənqsızlıki, əz əzimizini gunahdin kutkuzalmaydiojanlıkimiz toqrisidiki təs bolovan sawaknı egitidu. Bu sawaknı əgəngəndin keyin hux həwərni anglaxka, xundakla Hudanıng Rohidin yengi hayat kobul kiliixka təyyar turimiz: —

(3:25-26)

«Lekin etikad yoli axkara bolup, uningdin keyin biz «tərbiyiliqü»ning nazaritidə bolmiduk. Qünki həmminglar Məsih Əysaoja etikad kiliix arkılık Hudanıng oqulları boldunglar».

**(4:21-31) Sarah wə Həjər — Hər ayal wə կul dedəktin elinojan ohxitix**

Bu ayətlərdiki həkikətlərning kəp paydısı bar; lekin rosul ularni ihqam haldə ipadılığın bolovaqka, muxu yerdə uning təlimigə əstayidil ƙarap, mənisi üstidə təpsiliy tohilip tətbikləyimiz.

(21-22)

«I Təwrat қanunining ilkidə yaxaxni halaydiojanlar, silərdin xuni sorap bağay, silər Təwratning əzidə nemə deyilgənlikiga ƙulak salmamsılar? Təwratta, İbrahimning ikki oοlı bolup, biri dedəktin, yənə biri hər ayalidin bolovan, dəp hatirləngən».

Hərbir ixəngüqi üçün hərtürlük ix toorluk «Rosul Pawlus mundaq dəydu» deyixning əzilə kupaya boluxi kerək idi. Əmma Pawlus xapaət bilən Galatiyalıklarоја degnərlirigə guwahıqı boluxka Təwratni hitab kiliip uningdinmu ispat alıdu.

Təwrat («Yar.» 11:25-27-bab)da hatirləngən, İbrahimning tarihini okuojan okurmənlərgə xu ayətlərdiki wəkələrni tonuxturuxning anqə hajiti bolmayıdu; əmma okumiojanlar üçün təpsilatlarını kätilayımız. İbrahim Hudadin: «Sening bir oqlung bolidu, u uluq yengi pütkül bir əlning ajdadi bolidu» degen wədini tapxuruwaloqanidi (12:2). Bu wədə keyinmu «Yar.» 15:6də kätilandi; xu yerdə «**İbrahim Hudanıng səzигə ixəndi**» dəp ukturulduk. U yerdə bizgə axu oqlining Sarah arkılık tuojudiojanlıkı oquq deyilgən əməs; lekin İbrahim Hudadin korkkan adəm bolup Hudanıng wədisi qoqum ez yeganə ayalim arkılık bolidu, dəp oylixı kerək idi, xundakla Huda uning xundak qüxinip yetixini halıqan, desək hata bolmaydu.

## «Galatiyalıklarqa»

Həlbuki, wakit etüxi bilən wədə kılınoğan oğul balining karisimu kərünmədi. İbrahim əzi kəri bolup, az degəndə 85 yaxka, Sarahı bolsa 76 yaxka kırğanlığı. Sarahıning bala tuquxi mumkin əməs idi. Sarahı əzi İbrahimə moja, mening Misirlik dedikimni əmriringə elip u arkılık oğul tapsangmikin, dəp təxəbbus əldi. Xu yol bilən bolqanda bala Sarahıningki dəp hesablinatti. İbrahim ayalining pilənoğa kirdi. Adəmlər əzinin əkligə tayinip xunqə kəp xundak ixlarnı kılıp keliwatidioq! Hudanıng wədisi ular kütkən waktida wujudka kəlmisə, səwr-takət bilən kütüxkə bəl baoqlaxning ornidə, ular «Hudanıng Əz wədisini əməlgə axuruxioğa yardıməm bərməkqi bolup» ezlirining orunlaxturuxlirini baxlaydu. Əmdi Huda қaqqandın beri insanlarning yardımığa möhtaj bolup bəkən?! Undak orunlaxturuxlarning nətijsisi daim degüdək külpət bolidu, bu kətimmu xundak boldi. İbrahim Həjərnə əmriga aldi wə u həmilidər boldi. Awwal həmməylən huxal bolup kətti, lekin uzun etməy Həjər Sarahıni zanglık, kılıxka baxlıdı; u oğul bala tuoşsam bəlkim əzüm İbrahimning amraq ayalioğa aylınip ələrmən! — dəp oylidi. Sarahı, bu ixni İbrahimə moja yətküzdi; İbrahim uningoşa, Həjər sening kulung, kolungda turidu, uningoşa nemə kilsang kiliwərgin, dedi. Nətijidə, Həjər həmilidər bolqını bilən, Sarahı uni əydiñ həydiwətti. Nemidegən rəhəmsizlik! Əmma roxənki, bu ix Hudanıng iradisi əməs idi, qırnıcı «Pərvərdigarning Pərixtisi» Həjərgə qəl-bayawandıki yolda kərünüp uni Sarahıning kəxioğa kayturup əwətti («Yar.» 16:7-16).

Həjər oğlu Ismailni tuoşdu. İbrahim Ismailoğa ata bolup uni seydi, lekin əndəktür bir ix durus əməsdək tuyuluwatattı. Huda uningoşa süküt əldi. Birnəqqə yil etüp kətti, Ismail əsüb qong boluwatattı, lekin u həqiqətən Huda wədə kılıoğan oğulmu? Xübhisizki, İbrahim dəl xundak ümid kılıtta, lekin bu balisining tuoqluxida u baxka ixlarda əzi guvahqı bolqan Hudanıng uluołukı ayan kılınoğan əməs. Əslidə İbrahim Hudanıng awazioğa կulaç selip Pələstin zeminoğa kırğanlığı. Lekin hazır əzini qakıroğan Pərvərdigardin heq səz angliyalmaywatattı. Zadi nemə boldi?

Hudanıng sükütlüyü on ikki yil dawam boldi. Oylimiqan yərdin Huda tuyuksız uningoşa pəkət səz kılıplı ələrməy, uningoşa əzini ayan əldi. U qəođda u İbrahimə moja «**Mən Həmmigə Kadir Hudadurmən; aldımda mengip, mukəmmal adəm bol**» dedi.

Huda uningoşa: «**Sanga oğul bala tuqulidu**» degən wədisini kaytidin bərdi. U əzinin hatalaxķinini əmdi roxən bildi — Huda wədə kılıoğan oğul Ismail əməs idi. İbrahimning «Huda oğla yardım beridioğan» tirixilirining həmmisi bikar boldi, hətta Hudanıng Əz səzini əməlgə axuruxtiki əkbiliyyitigə həkərət kəltürgən, deyixkə bolidu. Əslidə wədə kılınoğan oğul hazır 90 yaxka kırğan Sarahı arkılık tuoqluxi kerək idi. İbrahim əzimü 99 yaxka kırğanlığı!

Pəkət undak xaraitta, «insaniy küq», yaki Injildiki gəp bilən eytkanda «ət» yok bolqandila, andin İshäknıng Sarahı arkılık tuoqutining Huda yaratlaşan enik wə toluk bir möjizə ikeñliki oquq kərünidü. Bu ixning xan-xələriti adəmgə əməs, pəkət Huda oğla kəltürülidü! İbrahim Hudadin bu ikkinçi ketim İshäk toqıruluk wədisini anglojinidə İbrahim bu ketim «**pütünləy Huda oğla ixəndi**», dəp hatırıləngən. Nətijidə, U Hudanıng uning əslisi ismi (Abram — xələrətlik ata)ni əzgərtip «İbrahim» («kəp əllərning atısı») degən yengi isimni koyoqanlığını köbul əldi. U kaytip eydikilərgə wə koxnilaroja yengi ismini eytikan qəođda uların bəzilirining nemə oylioğanlığını təsəwwur kılıoji bolidu — «U əzini nemə qaoqlaydioğandu?! Kəp əllərning atisimix tehi! Biqarə aljip kələm kəril!». Lekin wakti-saiti kəlip, Hudanıng wədisi boyiqə xu yil iqidə İshäk tuoqıldı.

## «Galatiyalıqlarqa»

Xuning üçün Pawlusning bu hetidə, Isħakni «**hər ayalning oqlı**» wə «**Hudanıng wədisidin boローン oqul**» dəydu; Ismailni «**dedəkning oqlı**» yaki «**ətlilik yolda tuqulローン oqul**» değən. Demək, Ismailning tuquluxi insanning Hudağı tayanmay tirixixlirining nətijisi idi: —

(23-24)

«**Dedəktin boローン oqul «ət bilən» tuqulローン; hər ayalidin boローン oqul bolsa Hudanıng wədisi arkılık tuqulajaran**dur. Bu ikki ixni bir ohxitix degili bolidu. Bu ikki ayal Hudanıng insanlar bilən tüzgən ikki əhdisining wəkilidur. Birinci əhədə Sinay teoqidin kelip, dərhəkikət balılırını küllükta boluxka tuqıdu; mana Həjər uningoşa wəkildür».

Biz hazır bu ohxitixni təhlil kılımız. Demisəkmu, «kona əhdə», yəni Təewrat қanunu Musanıng wasitisi bilən Israiloşa Sinay teoqidə tapxurulojan.

(25-26)

«**Demək, Həjər bolsa Ərəbistandıki Sinay teoqıqa simwol kılınıp, yəni bugünkü Yerusalemıqə oxxitildi; qünki u xəhər wə uning balılırı küllükta turmacta. Əmma yukiridin ərxtin boローン Yerusalem hərdür, u həmmimizning anisidur».**

Əzini Hudanıng қanuniqa əmal kılalaymən dəp hesablıouqı adamlər hərdaim «ət», yəni insaniy tirixixlarqa tayinidu. Nətijisi rohiy küllük, ümidsizlik, qəriblik, bimənilik, dimiklikə bolup intilixla bolidu, halas. Pəkət «**ərxtin tuqulローン**» («Yh..» 3:3ni, izahatni körüng), ez iqidə Hudanıng hayatı boローンlar Hudani hursən kılıp yaxiyalayıdu («Rim..» 8:1-10). «**ərxtin boローン Yerusalem**» bolsa Hudanıng məhîr-xəpkitining toluk қanuniyət-prinsipini bildürdü.

(27)

«**Qünki, mukəddəs yazmilarda mundak yezilojan: —**

«**Huxal bol, i pərzənt kərmigən tuqımas ayal!**  
**Təntənə kılıp yangrat, towla, i toləqat tutup bəkimiojan!**  
— **Qünki qərib ayalning balılırı eri bar ayalningkidin kepturl!»**

Yəxaya pəyojəmbər arkılık kəlgən bu bexarət Israilning hər tərəptə mewilik bolidiojan — kəp pərzənt kəridiojan, əmma əng muhimi rohiy tərəptə mewilik bolidiojan kəlgüsidi ki bir künni kərsitidu. Əmma muxu yerdə, Pawlus bu bexarəttin insaniy tirixixlar wə insaniy küq tügəp ahirlaxķinidila ardin Huda Əz xan-xarıpini ayan kılıp ixləydi değən toluk prinsipni kərsətməkqı. Huda «tuqımas ayal»qı, hətta «qərib, ərsiz ayal»qı pərzəntlərni ata kılıdu! Huda awwal bizgə «kəytidin tuqulux» boローン möjizini yaratmisa, biz uni həq hursən kılalmaymız! Pawlus sözünü dawam kılıdu: —

(28-29)

«**Əmdı i ķerindaxlar, Isħak Hudanıng wədisidin tuqulajaran dək bizmu Hudanıng wədisi boyıqə tuqulローン pərzəntlərmiz. Lekin u qəqəda «ətlərdin tuqulローン» bala «rohtin tuqulローン» balıqə ziyankəxlik kılıqınıdək, hazır xundak bolidu».**

Pawlusning bu ahirki bayanı Isħak tuqulojandin keyin boローン wəkələrni kəzdə tutidu. Isħakning akisi Ismail inisining ornidin həsət kılatti, xundakla uningdin heli qong wə küqlük idi. U daim inisini mazak kılatti. Bu ix jamaətlər kərgən əhwalıqə ohxap ketidu; dəsləptə jamaətlərgə karxi ziyankəxlik қozqıoquqlarınq kəp bir kismi Yəhudiylar idi. Ziyankəxlikning

## «Galatiyalıqlarqa»

səwəbi intayın addiy bolup — həsəthorluk idi! Ular həsəthorluk kılıp «Bu yat əlliklər nemixkə xundak bəhtlik, nemə üçün ular Hudanıñ Өzi tallıwalıjan həlkı bolıjan bizlərgə əsirmu'əsir tapxurojan kimmətlik wədilirigə mirashor bolduk degüqi bolalaydu?! Ular bəribir pəkət yat əllərdin, butpərəs tuqulıjanlar, halas! Ularning nijatka erixix hökükü yoktur!...» dəydu.

(30)

«Lekin mukəddəs yazmilarda nemə deyilgən? Uningda: «Sən bu dedikingni oqlı bilən koxup həydiwət! Qünki dedəktin tapşan oqlu hərgiz hər ayalıngdin bolıjan oqlu bilən miraska ortak bolmayıdlı!» dəp pütülgən».

Sarahı Ismailning Ishäkka bolıjan muamilisini kerüpla İbrahimidin yukirişidək səzler bilən («Yar.» 21:10) Həjər wə Ismailni kətküziwetixni etündi. İbrahimning koli wəhalənki undak kılıxka barmidi. Lekin kütülmigən yərdin Huda uningoja: «**Ayalıngning səzигə kirgin**» degən wəhīyni kərsətti. Xuning bilən u Həjərni oqlı bilən qel-bayawan yolişa saldı.

Biz buningdin alojan roxən prinsip bolsa, «kanun»oja wə uningoja karaydiqan tirixixlarqa tayinidiqan kılqılık iz-puraknımı hayatımızdan həydiwetiximiz zərürədur. Pəkət axu yolda «**Məsih bizni hərlükətə yaxisun dəp**», wujudka kəltürgən azadlıqta yaxaymız.

Muxu yerdə bu wəkə toopluluk eytimizki, Huda əslidə Həjərgə eytikan: «**Sening oqlungmu uluq bir əlning atisi bolidu**» degən wədisidə qing turdi wə ulardin həwər aldı. Wakıtning etüxi bilən Ismail bejirim əsüb ərəb əllirinin əjdadi bolup qıktı.

### Hulasə: —

(4:31-5:1)

«Əmdi, kərindaxlar, biz dedəkning əməs, bəlki hər ayalning pərzəntliridurmız. Məsih bizni ərkinlikte yaxisun dəp hər kıldı. Xuning bilən uningda tapan tırəp turunglar wə ķulluğning boyunturukçiąqatidin kisilip қalmangalar!».

Amin!

5:3

«Mən hətnini կöbul կilojan hərbir kixigə yənə agaḥlandurup həkikətni eytip կoyayki, ularning Təwrattiki barlıq əmr-bəlgilimilərgə toluk əməl կilix məjburiyiti bardur».

Bu körkunqluk bayandur wə dərwəkə kəstən xundak bolsun dəp eytilojan. Əmma okurmənlər xuningə dikkət կilixi kerəkki, bu bayan hətnini կöbul kılıp nijatka erixəy degənlərgə, yaki xundak kılıp eż nijatimoja «artuk bir ix կoxay» degənlərgə eytilidu. Kayıtlayımız: Məsihning қurbanlığının baxça həqnərsə insanlarning gunahı üçün bədəl təliyəlməydu wə xundakla Hudanıñ Өz Rohining insanda yaxiojinidin baxça Hudani hursən կilidiqan mewilər bolmayıdu. Birisi: «Mən eżüm tirixip həkəkəniy adəm bolay» dəp hiyal կilsa, əmdi uningoja həkikiy həkəkəniylikni kərsitidiqan birdinbir həkəkəniy қanun bolsa Təwrat қanunidur. Undak kixi əzигə: «Həkəkəniy adəm bolay» degən məksitidə hətnini կöbul կilojan

## «Galatiyalıqlar»

bolsa pəkət Təwrat қanunining axu təlipigə əməl kılıpla կalmay, bəlki uning barlıq əmr-bəlgilimilirigə əməl kilixi kerək; xundağ kılıp bəkən wə mənggügiqə xundağ kiliqxıning mumkinqılıki bar bolovan birdinbir kixi Məsih Əzidur.

Musulmanqə ən'ənə pəkət ərəblərningkigə əgixidu, ular bolsa uni Ismaildin kobul kılajan, Ismail atisi İbrahimdin kobul kılajan. Gədək baliların xu musulmanqə ən'ənigə əgixip hətnə kılınxıda əyni wakitta ھeqkandak tallax yoli bolmiojan, əlwəttə. Lekin ھeqkim hətnə kılınoqinim Huda aldida mening pakiz adəm boluxumoja əskatıdu yaki yardım beridu, deyən hiyalda bolmisun. Undak ham hiyal adəmni dozahka elip baridu.

**«Qünki Məsih, Əysada nə hətnilik nə hətnisizlik degənlər küqə igə əməstur; birdinbir küqə igə bolidioqını pəkət yengi bir yaralıquqidur» (6:15).**